

# AZƏRBAYCAN RESPUBLİKASI

*Əlyazması hüququnda*

## MÜXTƏLİF TİP KOKSARTROZLU XƏSTƏLƏRDƏ TOTAL ENDOPROTEZLƏŞDİRİMƏ ƏMƏLİYYATLARI NƏTİCƏLƏRİNİN MÜQAYISƏLİ QİYMƏTLƏNDİRİLMƏSİ VƏ CƏRRAHİ TEXNİKASININ TƏKMİLLƏŞDİRİLMƏSİ

**İxtisas:** 3227.01 – Travmatologiya və ortopediya

**Elm sahəsi:** Tibb

**İddiaçı:** Cəfər Əliabbas oğlu Nəsirli

Elmlər doktoru elmi dərəcəsi  
almaq üçün dissertasiyanın

### AVTOREFERATI

Bakı – 2024

Dissertasiya işi Azərbaycan Tibb Universitetinin Travamatologiya və Ortopediya kafedrasında və Tədris-Cərrahiyə Klinikasının bazasında yerinə yetirilmişdir.

**Elmi məsləhətçi:** tibb elmləri doktoru, professor  
**Eldar Şamxal oğlu Abbasov**

**Rəsmi opponentlər:** əməkdar elm xadimi, tibb elmləri doktoru, professor  
**Vaqif Qambay oğlu Verdiyev**

tibb elmləri doktoru, dosent  
**Aydın Qəhrəman oğlu Qəhrəmanov**

Professor doktor  
**Ömər Faruk Bilgen**

Professor doktor  
**Emre Toğrul**

Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının Azərbaycan Tibb Universitetinin fəaliyyət göstərən ED 2.06 Dissertasiya Şurası

Dissertasiya şurasının sədri: tibb elmləri doktoru, professor  
\_\_\_\_\_ **Elçin Kamil oğlu Ağayev**

Dissertasiya şurasının katibi: tibb elmləri doktoru, professor  
\_\_\_\_\_ **Eldar Allahverdi oğlu Əliyev**

Elmi seminarın sədri: tibb elmləri doktoru, dosent  
\_\_\_\_\_ **Cəbrayıł Ələkbər oğlu Ələkbərov**

## İŞİN ÜMUMİ XARAKTERİSTİKASI

**Mövzunun aktuallığı.** Oynaqların distrofik xəstəlikləri XXI əsrin ən çox yayılmış patologiyalarından biridir. XX əsrin nailiyyətlər nəticəsində total endoprotezləmə əməliyyatlarının “əsrin əməliyyatı” adlandırırlar.<sup>1</sup> Osteoartrit ictimai səhiyyənin ciddi problemi hesab edilir.<sup>2</sup> Bu xəstəlik təkcə ağrı sindromunun qabarlıq olması ilə fərqlənmir, həm də yüksək əlliliyə səbəb olur. Hesablamalar görə 7-19% yaşlı əhalini ondan əziyyət çəkir.<sup>3</sup>

Osteoartrit xəstələrin gündəlik həyatına təsir göstərir, səhiyyənin aktual probleminə çevrilmiş və yaşlı əhalinin 7-19%-də qeydə alınır.<sup>4</sup> 2019-cu ilə qədər, dünyada təxminən 528 milyon insan osteoartritdən əziyyət çəkirdi. Bu da 1990-ci illə müqayisədə 113% çoxdur. Osteoartrit diaqnozu qoyulan insanların təxminən 73%-i 55 yaşıdan yuxarı, 60%-i isə qadınlardır.<sup>5</sup> Qlobal Xəstəlik Yükü layihəsinin məlumatına əsasən 1990-2015-ci illərdə osteoartrit nəticəsində əllilik 34% artmışdır.<sup>6</sup>

1. Anderson, P.M. Total hip arthroplasty in geriatric patients – a singlecenter experience / P.M.Anderson, P. Vollmann, M. Weißenberger [et al.] // SICOT-J. – 2022. 12 (8), – p. 1-8
2. Safiri, S. Global, regional and national burden of osteoarthritis 1990–2017: A systematic analysis of the Global Burden of Disease Study 2017 / S. Safiri, A. Kolahi, E. Smith [et al.] // Annals of the Rheumatic Diseases, – 2020. 79, – p. 819-828.
3. Yang, Y. Sex Differences in Osteoarthritis Pathogenesis: A Comprehensive Study Based on Bioinformatics / Y. Yang, X. You, J.D. Cohen [et al.] // Medical Science Monitor, – 2020. 26 (923331), – p. 1-11.
4. Yang, Y.; You, X.; Cohen, J.D. [et al.] Sex Differences in Osteoarthritis Pathogenesis: A Comprehensive Study Based on Bioinformatics. Med. Sci. Monit. 2020, 26,p.1-11, p. 2
5. Osteoarthritis URL: Who.int/news-room/fact-sheets/ detail/ osteoarthritis.
6. Yu, D. Population trends in the incidence and initial management of osteoarthritis: Age-period-cohort analysis of the Clinical Practice Research Datalink, 1992–2013 / D. Yu, K.P. Jordan, J. Bedson, J. [et al.] // Rheumatology, – 2017. 56, – p. 1902-1917.

Ağrı və məhdud hərəkətliliklə səciyyələnən xroniki oynaq xəstəliyi olan osteoartrit (OA) dünyada 300 milyondan çox insanı təsir edir. Əhali yaşlılıqca OA-nın ümumi yükünün artacağı ilə bağlı narahatlıqlar barədə fikir birliyi var.<sup>7</sup>

Bud-çanaq və diz oynaqlarının sağlamlıq vəziyyəti insanın həyat keyfiyyəti və əmək qabiliyyəti göstəricisi kimi mühüm rol oynayır.<sup>8</sup> Əksər hallarda xəstəlik əmək qabiliyyətli yaşda olan insanlarda inkişaf edir və lazımı müalicə olmadıqda, nəticə oynaqların dəyişdirilməsi ehtiyacı ilə erkən əllilikdir.<sup>9</sup>

Total endoprotezləşmə aparıldından sonra xəstələrdə həyat keyfiyyətinin yaxşılaşması qeydə alınmışdır. Bu əməliyyatdan sonra fizioterpiyanın aparılması zəruridir. Tədqiqatalrdan məlum olmuşdur ki, total endoprotezləşdirmədən sonra ağrılardan güclənməsi və aktivliyin pozulması daha çox qadınlarda müşahidə edilir.<sup>10</sup>

Sümlüklerin forması da osteoartritlər üçün risk faktoru ola bilər. Bütün risk faktoru göstəriciləri arasında sirkə kasası indeksi xəstəliyin ağırılıq dərəcəsi və şiddətlənməsilə daha çox əlaqədə olmuşdur.<sup>11</sup>

- 
7. Wang ST, Ni GX. Depression in Osteoarthritis: Current Understanding. Neuropsychiatr Dis Treat. 2022;18:375-389.
  8. Radu, A.F. Highlighting the Benefits of Rehabilitation Treatments in Hip Osteoarthritis / A.F. Radu, S.G. Bungau, D.M. Tit [et al.] // Medicina (Kaunas), – 2022. 58 (4), – p. 494.
  9. Ишекова, Н.И. Динамика функционального состояния тазобедренного сустава и качества жизни пациентов после эндопротезирования (на фоне реабилитации) / Н.И. Ишекова, А.Н. Ишеков, Н.А. Горянная // – Москва: Журнал медико-биологических исследований, – 2021. 9(4), – с. 426-434.
  10. Świtoń, A. Activity and Quality of Life after Total Hip Arthroplasty / A. Świtoń, E. Wodka-Natkaniec, L. Niedzwiedzki [et al.] // Journal of Orthopaedics, Traumatology and Rehabilitation, – 2017. 19 (5), – p. 441-450.
  11. Vina, E.R. Epidemiology of osteoarthritis: literature update / E.R. Vina, C.K. Kwoh // Current Opinion in Rheumatology. – 2018. 30 (2). – p. 160-167.

Bud-çanaq oynağının distrofik-degenerativ xəstəlikləri və digər oynaq patologiyalarının meydana gəlməsində bədən kütləsinin yüksək olması<sup>12</sup> revmatik xəstəliklər, irsi amillər, insanların həyat tərzi, oynaqların zədələnməsi ilə müşayiət olunan infeksiyon xəstəliklər (bruselyoz və s.), uşaqlıqdə keçirilmiş ağır infeksiyon xəstəliklərin dayaq-hərəkət sisteminə təsir etməsi, kollagenozlar və başqa iltihabi-distrofik xəstəliklərin rolü böyükdür.

Müxtəlif revmatik xəstəliklərin koksartrozun yaranmasında oynadığı rol bir çox tədqiqatlarda qeyd edilmişdir. Osteoartritlərin, xüsusilə bud-çanaq oynağının osteoartritlərinin meydana gəlməsində genetik amillərin rolunun olduğu bir sıra tədqiqatlarda öz əksini tapmışdır.<sup>13</sup>

Siąqretçəkmənin oynaq patologiyalarında rolü mübahisəlidir. Bəzi tədqiqatlar siqaretçəkmənin bud-çanaq oynağının patologiyalarında rolunun olmadığını göstərsə də, azsaylı tədqiqatlar siqaretçəkmənin bud-çanaq oynağının osteoarthrozunun meydana gəlməsinin qarşısını aldığıనı əsaslandırmışdır.<sup>14</sup>

Alkohollu içkilərdən istifadənin bud-çanaq oynağına təsirlərinin öyrənilməsinə dair tədqiqatlar da olduqca azdır.<sup>15</sup>

- 
12. Cimmino, M.A. Body mass and osteoarthritic pain: results from a study in general practice / M.A. Cimmino, R. Scarpa, R. Caporali [et al.] // Clinical and Experimental Rheumatology, – 2013. 31 (6), – p. 843-9.
  13. Yucesoy, B. Occupational and genetic risk factors for osteoarthritis: a review / B. Yucesoy, L.E. Charles, B. Baker [et al.] // Work, – 2015. 50 (2), – p. 261-73.
  14. Salis Z. Investigation of the Associations of Smoking With Hip Osteoarthritis: A Baseline Cross-Sectional and Four- to Five-Year Longitudinal Multicohort Study // ACR Open Rheumatology, – 2024. 6 (3), – p. 155-166.
  15. Marks, R. Episodic / Chronic Alcohol Consumption and Hip Osteoarthritis // International journal of Complementary and Internal Medicine, – 2024. 6 (1), – p. 236-245.

Oturaq həyat tərzi bud-çanaq və diz oynaqlarında durgunluqla bərabər həm də bədən kütləsinin normadan artıq olmasına gətirib çıxarırlar.<sup>16</sup> Oturaq həyat tərzi ilə yanaşı intensiv şəkildə idmanla məşğul olmaq da, ciddi oynaq problemlərinə gətirib çıxara bilər.<sup>17</sup>

Koksartroz oynağın bütün komponentlərinin: qığırdaq, subxontral sümük, sinovial membran, bağlar, kapsul və periartikulyar əzələ zədələnmələrinə əsaslanan oxşar bioloji, morfoloji, klinik təzahürləri və nəticələri olan müxtəlif etiologiyalı xəstəliklərin heterogen qrupudur.<sup>18</sup>

Endoprotezləmə tədbirlərinin müasir texnologiyası və pasiyentlərin reabilitasiyasına daha erkən başlamasına imkan verən cərrahi girişlər tədqiq edilmiş, geniş tətbiq edilmişdir.<sup>19,20,21</sup>

- 
16. Cimmino, M.A. Body mass and osteoarthritic pain: results from a study in general practice / M.A. Cimmino, R. Scarpa, R. Caporali [et al.] // Clinical and Experimental Rheumatology, – 2013. 31 (6), – p. 843-9.
  17. Liu, M. Disease burden of osteoarthritis of the knee and hip due to a high body mass index in China and the USA: 1990–2019 findings from the global burden of disease study 2019 / M. Liu, F. Jin, X. Yao [et al.] // BMC Musculoskeletal Disorders, – 2022. 23 (63), – p.1-9.
  18. Loeser R.F., Goldring S.R., Scanzello C.R., Goldring M.B. Osteoarthritis: a disease of the joint as an organ // Arthritis Rheum. 2012. Vol. 64, N 6. P. 1697–1707.
  19. Liu, M. Disease burden of osteoarthritis of the knee and hip due to a high body mass index in China and the USA: 1990–2019 findings from the global burden of disease study 2019 / M. Liu, F. Jin, X. Yao [et al.] // BMC Musculoskeletal Disorders, – 2022. 23 (63), – p.1-9.
  20. Solarino, G. Total hip arthroplasty for dysplastic coxarthrosis using a cementless Wagner Cone stem / G. Solarino, G. Vicenti, A. Piazzolla [et al.] // Journal of Orthopaedics and Traumatology, – 2021. 22 (16), – p. 1-7.
  21. Janz, V. Developmental Hip Dysplasia Treated with Cementless Total Hip Arthroplasty Using a Straight Stem and a Threaded Cup - A Concise Follow-Up, At a Mean of Twenty-Three Years / V. Janz, C. Hipfl, F. Düppers [et al.] // Journal of Clinical Medicine. – 2021. 10 (9), – p. 1912.

Bütün bu göstəricilərə baxmayaraq, əməliyyatlara vahid göstərişlərin olmaması, endoprotez komponentlərinin seçimində müxtəliflik, əməliyyatların icra taktikasında olan fərdilik və nəticədə əməliyyatlardan sonra yaxın və uzaq nəticələrin heç də həmişə qənaətbəxş olmaması müxtəlif tip koksartrozlu xəstələrdə total endoprotezləşdirmə əməliyyatlarının təkmilləşdirilməsində hələ də öz aktuallığını qoruyub saxladığı göstərir.

**Tədqiqatın məqsədi** müxtəlif tip koksartrozlarda total endoprotezləşdirmə zamanı istifadə edilən cərrahi yanaşmaların müqayisəli təhlili və blok greftin tətbiqi ilə müalicə taktikasının təkmilləşdirməsi olmuşdur.

#### **Tədqiqatın vəzifələri:**

1. Bud-çanaq oynağının müxtəlif etiologiyalı osteartozların endoprotezləşdirilməsi əməliyyatı icra edilən xəstələrin təhlili və yaş qrupları üzrə bu patalogiyaların rast gəlmə hallarının müəyyənləşdirilməsi;
2. Displastik koksartrozlu pasiyentlərdə əməliyyat öbü planlaşdırılmasında əməliyyat zamanı müşahidə oluna biləcək problemlərin müəyyən edilməsi və onların həlli yollarının təkmilləşdirilməsi;
3. Əməliyyatdan sonrakı reabilitasiya prosesinin yaxşılaşdırılması üçün vacib olan minimal invaziv cərrahi yanaşmaları ilə daha geniş tətbiq olunan ənənəvi lateral Hardinge girişi ilə müqayisəli qiymətləndirilməsi və müxtəlif tip koksartrozlarda bu tipli girişə göstərişlərin işlənib hazırlanması;
4. Əməliyyatdan sonrakı yaxın və uzaq dövrlərdə müşahidə olunan ağrılaşmalarla kliniki laborator göstərişlər arasındaki əlaqənin araşdırılması;
5. Mini invaziv və lateral Hardinge cərrahi yanaşmalarının effektivliyinin VAS və DAS 28 kimi iltihabi xəsətəliklərin aktivlik indeksi şkalaları ilə müqayisəli şəkildə öyrənilməsi və bu şkalalarla qiymətləndirmənin səmərəliliyinin müəyyən edilməsi;
6. Müxtəlif etiologiyalı koksartrozlu xəstələrdə təkrarı endoprotezləşdirmə zamanı istifadə edilən müxtəlif cərrahi girişlərin laborator göstəricilərlə (EÇS, C-reakтив zülal və İL-6, ŞNF) qiymətləndirilməsi;

7. Əməliyyatın nəticələrinin dinamik olaraq qiymətləndirilməsi üçün sadə və effektiv kliniki və laborator diaqnostik meyarların işlənilərə hazırlanması;
8. Oynaq çıxığı xəstələrdə sementsiz total endoprotezləmədə “blok qreft”-in istifadəsinin effektivliyinin qiymətləndirilməsi.

#### **Müdafiəyə çıxarılan əsas müddəələr:**

- Koksartozlar zamanı total endoprotezləşdirmə əməliyyatından sonrakı axsamaya səbəb olan oynaqətrafi əzələ balansının pozulmasının aradan qaldırılması üçün mini invaziv yanaşmaya göstərişləri işlənilərə hazırlanmışdır.
- Laborator müayinə üsulları ilə xəstələrdə əldə olunan iltihabi proseslərin aktivlik göstəricilərinin əməliyyatdan sonrakı dövrdə toxumalarda gedən bərpa proseslərində və bir sıra hallarda ağrı sindromunun qalmasındakı əlaqənin olmasının müəyyənləşdirilmişdir.
- Müxtəlif vaxtlarda əməliyyatın nəticələrinin qiymətləndirilməsində mövcud olan mürəkkəb testlərlə yanaşı daha sadə və əlverişli DAS və VAS şkalaları vasitəsilə total endoprotezləşdirmə əməliyyatının nəticələrinin obyektiv qiymətləndirilməsi mümkündür.
- Displastik koksartrozlarda endoprotezləşdirmə əməliyyatlarında implantın stabilliyini təmin etmək üçün oynağın bud və sirkəkasası komponentlərindəki dəyişikliklərə uyğun implantların fərdi seçimi və sümük autoplastikasına göstərişləri təkmilləşdirilmişdir.

#### **Elmi yenilik:**

- Bud-çanaq oynağının müxtəlif formalı osteoatrozlarında endoprotezləşmə əməliyyatı aparılan xəstələrin statistik müqayisəli təhlili aparılmışdır;
- Displastik koksartrozu xəstələrdə total endoprotezləşdirmə məqsədilə mini invaziv cərrahi yanaşma üsulu elmi əsaslandırılmış və xəstələrə tətbiq edilmişdir;
- Endoprotezləşdirmədə mini invaziv yanaşmanın effektivliyi klinik və laborator göstəricilərlə geniş tətbiq olunan ənənəvi kəsiklə müqayisəli qiymətləndirilmişdir;

- DAS 28, C-reaktiv zülal kimi iltihabi xəsətəliklərin aktivlik indeksi şkalaları ilə müqayisəli şəkildə öyrənilməsi və bu şkalalarla qiymətləndirmənin səmərəliliyi müəyyən edilmişdir;
- Müxtəlif etiologiyalı koksartrozlu xəstələrdə təkrarı endoprotezləşdirmə zamanı istifadə edilən müxtəlif cərrahi girişlərin laborator göstəricilərlə (EÇS, İL-6, SNF) məliyyatdan sonra oynaqda gedən bərpa prosesi və ağrılaşmalarla əlaqəsinin olması müəyyənləşdirilmişdir;
- Əməliyyatın nəticələrinin dinamik qiymətləndirilməsində bir sıra sadə şkalaların effektiv və məqsədə uyğun olması aşkarlanmışdır;
- Ağır dərəcəli displastik koksartrozun müalicəsində “blok-qreft”-lərin effektivliyi aşkar edilmişdir;

**Tədqiqatın praktik əhəmiyyəti.** Displastik koksartrozlar zamanı etioloji amillər nəzərə alınaraq pasiyentlərin qruplaşdırılması nəticəsində əldə edilən laborator göstəricilər gələcəkdə xəstəliyin erkən diaqnostikasında yeni meyarların işlənməsinə gətirib çıxarmışdır. Koksartrozlar zamanı endoprotezləşdirmədə təklif etdiyimiz mini-invaziv cərrahi yanaşma ilə əlavə əzələlərin kəsilməməsi və kiçik kəsik ilə əməliyyatın icra olunması pasiyentlərdə bərpa müddəti azalmasını, reabilitasiyasına daha erkən başlamasını mümkün edəcək və ikincili infeksion xəstəliklərin baş vermə etimalını azaltmışdır. Growe III və IV tipli displastik koksartroz zamanı sirkə kasasının rekonstruksiyasında bud sümüyünün başından götürülmüş “blok qreft”-in tətbiqi daha yüksək nəticələrin əldə olunmasına imkan yaradır.

**İşin aprobasiyası.** Tətqiqatın nəticələri aşağıdakı konfranslarda müzakirə edilmişdir: Tibbin görən gözü. Şüa diaqnostikasının aktual problemlərinə həsr olunmuş elmi praktik konfransın materialları, 2019; Azərbaycan Ortoped və Travmatoloqların III qurultayının programı 2019; Ə.e.x. prof.T.Ə.Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Təbabətin aktual problemləri 2021” mövzusunda beynəlxalq elmi-praktik konqresin materialları, 2021; Вестник научных конференций, Россия, Тамбов 18.01.2022; Актуальные вопросы образования и науки Россия, Тамбов 31.01.2022; Наука России: Цели и задачи, XXX международной научной конференции, Екатеринбург 05.02.2022; Научные

тенденции в эпоху стремительного развития технологий, Самара 05.03.2022; Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Təbabətin aktual problemləri” Beynəlxalq elmi-praktiki konqres, 2023; Tibb elmlər doktoru, əməkdar elm xadimi, şöhrət ordenli professor Bəybala Xudkar oğlu Abbasovun 100 illik yubileyinə həsr olunmuş elmi-praktik konfransın materialları, 2023; Azərbaycan Respublikası Əqli Mülkiyyət agentliyi, Qeydiyyat nömrəsi 04/C-13118-23, 26.05.2023; Azərbaycan Respublikası Əqli Mülkiyyət agentliyi, Qeydiyyat nömrəsi 04/C-13119-23, 26.05.2023.

Elmi-tədqiqat işinin nəticələri ATU-nun Travmatologiya və Ortopediya kafedrasının profil ixtisas kafederaları ilə birgə iclasında (06.07.2023; protokol № 06) və ATU-nun nəzdində fəaliyyət göstərən Dissertasiya Şurasının elmi seminarında (28.12.2023; protokol № 01) məruzə edilmiş və müzakirə olunmuşdur.

**Nəşrlər.** Dissertasiya işinin nəticələri və fragmentləri 22 məqalə və 11 tezisdə öz əksini tapmışdır.

**Dissertasiyanın struktur bölmələrinin ayrılıqda həcmi qeyd olunmaqla dissertasiyanın işaret ilə ümumi həcmi.** Dissertasiya işi 303 (415.802 işaret), kompüter səhifəsini əhatə edir. Giriş (11.226 işaret), ədəbiyyat icmalı (79.596 işaret), tədqiqatın material və metodları (40.672 işaret), şəxsi tədqiqatın nəticələrindən və onların müzakirəsindən (71.016+80.147 işaret), V fəsil (38.773 işaret), VI fəsil (20.745 işaret), yekun (69.701 işaret), nəticələr (3.021 işaret), praktiki tövsiyələrdən (905 işaret) ibarətdir. Dissertasiya işinə 25 cədvəl, 26 qrafik və 34 şəkil daxil edilmişdir. Ədəbiyyat siyahısı 274 mənbəni əhatə etmiş, 10 mənbə yerli müəlliflərə aid olmuşdur.

## **TƏDQİQATIN MATERIAL VƏ METODLARI**

2003-2018-ci illər ərzində endoprotezləşdirmə apardığımız pasientlərin illər üzrə analizinin aparılması məqsədilə 01.01.2003-23.12.2018-ci tarixlər arasında koksartroz və qonartrozla ələqədər olaraq, həyata keçirdiyimiz endoprotezləşdirmə əməliyyatlarının retrospektiv analizini aparmışq. İllər üzrə pasientlərin cins tərkibi və endoprotezləşdirmə əməliyyatlarının həyata keçirilmə səbəbi analiz edilmişdir. Bud-çanaq oynağı yaxud diz oynağında osteoartritin ağırılıq

dərəcəsini qiymətləndirmək üçün nəzərdə tutulmuş Kellgren və Lawrence rentgenoqrafikn klassifikasiyası 5 səviyyəyə bölünür. Klassifikasiya 1957-ci ildə müəlliflər tərəfindən hazırlanaraq, 1961-ci ildə ÜST-ə tövsiyə edilmiş, 1982-ci ildə təkmilləşdirilmişdir. Rentgen şəkillərinə əsasən klassifikasiyanın səviyyələri aşağıdakılarda xarakterizə olunur;

**Səviyyə-0** –dəyişiklik yoxdur, artroz əlamətləri müşahidə edilmir,

**Səviyyə-1** – Oynaqdə şübhəli rentgenoloji dəyişikliklər, oynaq yarığının hündürlüyü dəyişikliyə uğramadan nəzərəçarpmayan kənar osteofitlər müəyyən olunur,

**Səviyyə-2** – Yüngül dəyişikliklər,

- Tək-tək osteofitlər,
- Oynaq yarığının bir qədər daralması yaxud heç bir dəyişikliyin olmaması,

**Səviyyə-3** –Mötədil

- Nəzərəçarpacaq dərəcədə osteofitlər,
- Oynaq yarığında mötədir dərəcədə daralma,
- Subxondral skleroz,
- Oynaq səthlərinin deformasiyası.

**Səviyyə-4** –Ağır

- Kobud osteofitlər,
- Subxondral skleroz,
- Oynaq yarığında mötədir dərəcədə daralma,
- Oynaq səthlərinin əhəmiyyətli dərəcədə deformasiyası

Koksartrozlu pasiyentlərdə müxtəlif cərrahi üsullarla endoprotezləmədən əvvəl və sonra qanda E-CS və C-reaktiv zülal səviyyələrinin müqayisəli öyrənilməsi məqsədilə tərifimizdən 25 nəfər posterolateral, 25 nəfər Harding və 30 nəfər öz təklif etdiyimiz üsullarla endoprotezləmə həyata keçirdiyimiz ümumilikdə 80 nəfər tədqiqata cəlb edilmişdir. Onlarda endoprotezləmənin 6-ci və 12-ci aylarında yuxarıdakı biokimyəvi göstəricilər üzrə hesablamalar aparılmışdır. Endoprotezləmə üsulları aşağıdakı qaydalara uyğun həyata keçirilmişdir:

**Posterolateral texnika:** Total bud-çanaq artroplastikasında ən çox istifadə edilən yanaşma posterolateral yanaşmadır. Anesteziyanın

tətbiqi, sağlam tərəfə tromboembolik corab və təzyiqli sıxıcı corabın geydirilməsindən sonra pasiyent əməliyyat icra ediləcək tərəf yuxarıda qalmaqla lateral dekubital vəziyyətə gətirilir. Örtülməbütün aşağı ətrafi açıq saxlanılması və qalça darağının yuxarısına qədər uzanacaq şəkildə olmalıdır. Yan dayaqlar çanağı pubis və sakrumdan fiksə edəcək şəkildə yerləşdirilir və sümük çıxıntıları mühafizə edilir. Kəsik aparmamışdan əvvəl dəri yapışqan örtüklə tamamilə örtülməlidir. Kəsik budun 45 dərəcəlik fleksiyası vəziyyətində bud sümüyü ilə eyni xəttidə troxanterin ucunun 10 sm proksimalından 10 sm distalına qədər aparılır. Alternativ olaraq, bud çıxıntısında kəsik troxanterin 10 sm distalindən 45 dərəcə posteriora açılan şəkildə 10 sm genişlənmə də həyata keçirilə bilər. Kəsik budun dərin fasssiyası və böyük sarğı əzələsi görünənə qədər dərinləşdirilir.

Budun dərin fasssiyasının üzərindən proksimala doğru böyük sağrı əzələsinin liflərinə paralel gedən kəsin apailir. Sonra Charnler retraktoru yerləşdirilir və bayır rotatorlar üzərindəki piy təbəqəsi kənarlaşdırılır. Bud sümüyü daxili rotasiya edilir və xarici rotatorlar (piriformis, gemellus superior və inferior, obrutator internus və quadratus femoris) sonradan təkrarən tikilmək məqsədilə tikişlə müəyyən edilərək troxanterə yapışan nahiyyələrindən kəsilir. Kiçik sağrı əzələsi kapsuldan ayrılaraq mühafizə edilməklə kapsulektomiya icra edilir. Yaxud da alternativ olaraq posterior kapsulun hissələri daha sonra təkrarən birləşdirilmək şərtilə kənarlaşdırılırla bilər.

Əgər pasiyent depolyarizasiya etdirməyən əzələ boşaldıcılarla anesteziya olunmursa kapsulun elektrokoaqulyatorla kəsilməsi oturaq sinirin sirkə kasasının arxa hissəsinə yaxın yerləşməsilə əlaqədar olaraq müvafiq sinirin innervasiya etdiyi əzələlərdə təqəllüs yarada bilər. Əgər belə bir təqqəllüs meydana gələrsə oturaq siniri aşkar edilməli və mühafizə edilməlidir. Bud dislokalizasiya edilmək üçün daxili rotasiya vəziyyətinə gətirilməklə bud sümüyünün başı əməliyyat sahəsinə gətirilir.

Oynaq başı əldə edildikdən sonra o mişarla kəsilir. Daha sonra bünd sümüyü bayır rotasiya vəziyyətinə gətirilərək Taylor retraktorları sirkə kasasının anterior və posterioruna yerləşdirilərək kasanın görünməsi təmin edilir. Əgər medial osteofitlər mövcuddursa sirkə kasası yonularaq medializasiya edilir. Anterior osteofitlərin

mövcudluğu zamanı isə onlar gözlə göründüyündən rahatlıqla kənarlaşdırılır. Sirkə kasasının yonulması prosesi zamanı böyüyən ölçülərdə burğaclar istifadə edilməkə yaxşı qanayan subxondral sümük yatağına çatana qədər davam etdirilir.

Bu zaman sementli yaxud da sementsiz qapaq seçiminə əsasən müxtəlif texnikalar istifadə edilir. Əgər sementli qapaq tətbiq ediləcəksə sementin sümüyün daxilinə penetrasiyasını təmin etmək üçün sirkə kasasına 0,8-0,9 sm diamterli çoxsaylı dəliklər açılır. Sirkə kasası komponentinin birbaşa sümüyə “oturmasının” qarışısını almaq üçün müəyyən üsullardan istifadə edilir və beləliklə medialda kifayət qədər sement saxlanılır. Sirkə kasasının vəziyyətinə dair şübhə olduqdayoxlama komponentləri ilə peroperativ strukturlar dərtlaraq sirkə kasasının yeri müəyyən edilir. Sümüyün hazırlanması pulsədici yuma və epinefrin həpdürulmuş süngərlərlə icra edildikdən sonra təzyiq altında sementləmə ilə sirkə kasası komponenti yerləşdirilir. Əgər sementsiz qapaq istifadə ediləcəksə sirkə kasasının yonulması yaxın oyulması istifadə ediləcək qapağın ölçüsündən 1-2 mm kiçik diametrə olduqda yekunlaşdırılır. Düzgün vəziyyətin əldə edildiyindən əmin olduqdan sonra qapaq impakt edilir. Qapağın fiksasiyası implantın təsisatından asılı olaraq vintlər yaxud ayaqcılqlarla ola bilər. Plastik insert yerləşdirilir və bud sümüyünə keçirilir.

Bud daxili rotasiyaya, 80 dərəcə bükülməyə və adduksiya vəziyyətinə gətirilməklə bud sümüyünün boynunun kəsik müstəvisi operatorun yəni cərrahın qarşısına gəlir. Rezeksiya olunmuş bud sümüyü boynunu qaldırmaq üçün Homan retraktorundan istifadə edilir. Nazik osteotom istifadə edilməklə bud sümüyünün boynu əldə edilir. İntamedulyar kanalın istiqamətini müəyyənləşdirmək üçün bur sümüyü kanalının içərisi kürethə təmizlənir.

Bud sümüyünün kanalı zəif süngər sümük kənarlaşdırılana qədər kanal açıcı burğaclarla oyulur. Bu proseslə protezin ölçüləri müəyyənləşdirilir. Cement tixacı kötüyün 2 sm altına dolacaq şəkildə yerləşdirilir. Kanalın hazırlanması pulsədici yuma və epinefrin həpdürulmuş süngərlərin yardımı ilə yekunlaşdırılır. Cement sentrifuqa və ya vakuumun yardımı ilə qarışdırılmaqla hazırlanır və sement tapancası ilə yerləşdirilir. Sementə təzyiq tətbiq

edilir, protez düzgün yerləşdirilir və sement quruyana qədər gözlənilir. Sementsiz üsulda isə preoperativ şablonnamadan sonra müəyyən edilmiş vəziyyətə çatdıqda kontrol bud sümüyü protezi yerləşdirilir, uzunluğu yoxlanılır və protez reduksiya edilir. Oynağın hərkət səviyyəsi 90 dərəcəlik bükülmə ilə yoxlanılır və 40-45 dərəcə içəri rotasiya vəziyyətində stabillaşməlidir.

Bud sümüyü 0 dərəcədən 40 dərəcəyə qədər bud sümüyünün boynuna ilişmədən bayır rotasiya hərkəti edə bilməlidir. Düzgün miofasial gərilmə bud 45 dərəcə əllə dərtılaraq yoxlanılır ki, bu zaman bud 3-4 mm dərtılmalıdır. Oynaq sistemi yuxarıdakı qayda üzrə yoxlanıldıqdan sonra heqiqi endoprotez komponentləri hemin qayda üzrə yerləşdirilərək sementlənir yaxud vintlə bərkidilir əməliyyat nahiyyəsinə çıxış əldə etmək üçün lazımlı kəsiklər yenidən tikilərək qapadılır.

**Təklif edilən üsul-** Total Bud – çanaq oynağının artroplastikası zamanı oynağın anesteziyası icra olunur və tromboembolik corab və təzyiqli kompression corab sağlam tərəfə geyindirildikdən sonra xəstə əməliyyat olunacaq tərəf yuxarı olmaqla dekubital vəziyyətə gətirilir, səthi steril örtülür. Yan dəstəklər pelvis pubis və omani dəstəkləyəcək şəkildə yerləşdirilir. Kəsik aparılmamışdan əvvəl əməliyyat sahəsi aseptik işlənilir. Kəsik budun torxanterik xətt üzərindən 5-6 sm ölçüdə aparılır.

Dərialtı kəsildikdən sonra fasia lata üzərindən sıyrılır. Fasiyada Z kəsik aparılır. Daha sonra bud bayır rotasiyaya döndərilir, daxili rotator əzələ arasından girilərək oynaq kapsulu kəsrilərək çıxarılır. Budun başı ön tərəfə çıxarılır. Troxanter 1sm yuxarıdan bud başına uyğun sahədən kəsilir. Daha sonra kobra retraktorları sirkə kasasının ön və arxa tərəflərinə sürüsdürərək sirkə kasasının görünməsi təmin edilir. Sirkə kasası oyulur. Sirkə kasası kiçik ölçüdən başlayaraq, böyükən ölçülərə qədər divarları subxondral sümük ortaya çıxana qədər davam edilir. Bu zaman sementli yaxud da sementsiz qapaq seçiminə əsasən müxtəlif texnikalar istifadə edilir. Əgər sementli qapaq tətbiq ediləcəksə sementin sümüyü daxilinə penetrasiyasını təmin etmək üçün sirkə kasasına 0,8-0,9 sm diamterli çoxsaylı dəliklər açılır. Sirkə kasası komponentinin birbaşa sümüyü “oturmasının” qarışısını almaq üçün müəyyən üsullardan istifadə

edilir və beləliklə medialda kifayət qədər sement saxlanılır. Sirkə kasasının vəziyyətinə dair şübhə olduqdayoxlama komponentləri ilə peroperativ strukturlar dərtlərlə sirkə kasasının yeri müəyyən edilir. Sümüyün hazırlanması pulsədici yuma və epinefrin həndurulmuş süngərlərlə icra edildikdən sonra təzyiq altında sementləmə ilə sirkə kasası komponenti yerləşdirilir. Oynaq sistemi yuxarıdakı qayda üzrə yoxlanıldıqdan sonra heqiqi endoprotez komponentləri hemin qayda üzrə yerləşdirilərək sementlənir yaxud vintlə bərkidilir.

Bud daxili rotasiyaya, 80 dərəcə bükülməyə və adduksiya vəziyyətinə gətirilməklə bud sümüyünün boynunun kəsik müstəvisi operatorun qarşısına gəlir. Rezeksiya olunmuş bud sümüyü boynunu qaldırmaq üçün Homan retraktorundan istifadə edilir. Prosesin yerdə qalan hissəsi \posteriorlateral texnika ilə demək olar ki eynidir. Əməliyyat nahiyyəsinə çıxış əldə etmək üçün lazımlı olan kəsiklər yenidən tikilərək qapadılır.

**Hardinge üsulu:** Bu metod zamanı əməliyyat sahəsində magistral damar-sinir dəstələri olmur və əməliyyatdan sonra pasiyentlərin reabilitasiyasına daha erkən başlamaq mümkün olur. Bu üsulla əməliyyat zamanı pasiyent yan yatırılır, bud sümüyünə trochanter major üzərindən boylama 8-12 sm kəsik aparılır, dəri və dərialtı toxumalar mobilizasiya edilir, fassia tensor lata kəsilir, mobilizasiya edilir, gluteus medius və minimus əzələləri kəsilir (bir çox hallarda gluteus medius əzələsini kəsmirik, onun lifləri arasından gluteus minimus əzələsini əldə edirik), oynaq kapsulu görünür və kapsul T-şəkilli kəsilərək oynaq açılır. Sonra bud sümüyü üzərində əməliyyat aparılır. Hardinge üsulu ilə cərrahi əməliyyat aparıldığda iri damar və sinirlərin zədələnməsi ehtimalı çox az olur, endoprotezin sirkə kasası və bud sümüyü komponentləri rahat şəkildə yerləşdirilir. Yara qat-qat tikilir və ətrafdı əlavə heç bir fiksasiya aparılmır.

Qanda EÇS və C-reaktiv zülalın səviyyələrinin müəyyən edilməsi üçün bazu-said büküşündən venoz qan götürülərək müvafiq ixtisaslı hematoloji laboratoriyaya göndərilməklə öyrənilmişdir. Qanda EÇS göstəricisi normada 2-15 mm/saat intervalında tərəddüb edir. Qanda EÇS göstəricisinin norma kimi qəbul edilən bu intervaldan yuxarı olması hamiləlik, postoperasion dövr, aybaşı, müxtəlif etiologiyalı iltihabi xəstəliklər, çoxsaylı mieloma və

Valdenstrem xəstəliyi kimi paraproteinemiya ilə müşayiət edilən hallar, karsionoma, sarkoma, kəskin leykoz, limofqranoolumatoz və limfoma kimi şiş xəstəlikləri, birləşdirici toxuma xəstəlikləri, qlomerunefrit, böyrəyin amiloidozu nefrotik sindromla müşayiət edilən uremiya, ağır infekşion proseslər, miokard infarktı, hipoproteinemiya, anemiyalar, hipo- yaxud hipertireozlar,daxili qanaxmalar, hiperfibrinogenemiya, hiperxolesterinemiya, hemorragik vaskulitlər, revmatoidli artrit, morfin, dekstran, metildofa, vitamin A kimi preparatların qəbulu və s. kimi xəstəliklər, hallar və patologiyalar zamanı müşahidə edilir. Qanda EÇS göstəricisinin norma kimi qəbul edilən bu intervaldan aşağı olması ağır qan dövranı çatışmazlıqları, epilepsiya, oraqvari hüceyrə patoloji anemiyası, hemoqlobinopatiya-C, hiperproteinemiya, viral hepatitislərdə qanda öd turşusunun miqdarının yüksəlməsi, bəzi nevrozlar və kalsium xlorid, salisilatlar və cıvə preparatlarının qəbulu zamanı müşahidə edilə bilər.

C-reakтив zülal revmatik xəstəliklərin diaqnostikasında mühümdür. Qanda müvafiq zülal fraksiyasının miqdarı normada 5 mq/L-dən aşağı olmalıdır. Revmatizm, revmatoidli artrit, miokard infarktı, kəskin bakterial, göbələk, parazitar və virus infeksiyaları, endokardit, vərəm, peritonit, ağır cərrahi əməliyyatlardan sonrakı dövr və s. hallarda onun miqdarı yüksəlir. Koksartrozlu pasiyentlərdə müxtəlif üsullarla endoprotezləmədən əvvəl və sonra VAS- ağrı və göstəricilərinin müqayisəli şəkildə müəyyənləşdirilmişdir. Koksartrozlu pasiyentlərdə müxtəlif üsullarla endoprotezləmədən əvvəl və sonra qanda EÇS və C-reakтив zülal səviyyələrinin və DAS28 (Disease Activity Score) oynaq xəstəliklərinin aktivlik indeksi göstəricilərinin müqayisəli şəkildə öyrənilməsi məqsədilə tərəfimizdən 25 nəfər posterolateral, 25 nəfər Hardinge və 30 nəfər öz təklif etdiyimiz üsullarla endoportezləmə həyata keçirdiyimiz ümumilikdə 80 nəfər tədqiqata cəlb edilmişdir.

Onlarda endoprotezləmənin 6-ci və 12-ci aylarında yuxarıdakı biokimyəvi göstəricilər üzrə hesablamalar aparılmışdır. Təkrari endoprotezləmə həyata keçirməli olduğumuz müxtəlif etiologiyalı koksartrozlu pasiyentlərdə ikincili əməliyyatdan əvvəlki dövrdə səhərlər bud-çanaq oynaqda qeydə alınan sərtlik, VAS-agrı şkalası

göstəricisi, yaşın 40-dan yuxarı olması, bədən-kütlə indeksinin (BKİ) 25 kq/m<sup>2</sup>, qanda ümumi xolesterinin 5,0 mmol/l-dən yuxarı olması kimi risk hallarının rast gəlinməsinin uğurlu endoprotezləmə həyata keçirdiyimiz pasiyentlərin əməliyyatdan 3 ay sonrakı anoloji göstəriciləri ilə müqayisəsi məqsədilə 90 nəfər endoprotezləmə həyata keçirdiyimiz ancaq uğursuz nəticə əldə etdiyimiz və ikincili cərrahi müdaxilələrə ehtiyac yaranmış və 50 nəfər endoprotezləmə həyata keçirdiyimiz və nəticələr uğurlu olmuş 50 nəfər olmaqla ümumilikdə 140 nəfər tədqiqata cəlb edilmişdir. Həm ikincili cərrahi müdaxilə etməli olduğumuz (n=90), həm də uğurlu cərrahi müdaxilə etməli olduğumuz pasiyentlər qrupunda uxarıda göstərdiyimiz parametrlər üzrə müayinələr, ölçmələr və müşahidələr həyata keçirilmişdir, əldə edilən nəticələr müqayisə edilmişdir.

Qeyd edək ki, endoprotezləmə həyata keçirdiyimiz ancaq uğursuz nəticə əldə etdiyimiz 90 nəfər pasiyentdən 30 nəfər koksartrozun yaşıla əlaqədar olaraq meydana gəldiyini, 30 nəfər posttravmatik amillərlə əlaqədar olaraq koksartrozun inkişaf etdiyini və 30 nəfər metabolik problemlərlə əlaqədar olaraq koksartrozun meydana gəldiyini düşündüyüümüz pasiyentlər təşkil etmişdir və bu pasiyentlər tədqiqatın sonrakı bəzi mərhələlərində ayrı tədqiqat qruplarını təşkil etmişdir.

Alınmış ədədi verilənlər müasir tələbləri nəzərə almaqla statistik metodlarla işlənmişdir. Qrup göstəriciləri üçün orta qiymətlər (M), onların standart xətası (m), sıraların minimal (min) və maksimal (max) qiymətləri, həmçinin qruplarda keyfiyyət göstəricilərinin rast-gəlmə tezliyi müəyyən edilmişdir.

Variasion sıralar arasındaki fərqli ilkin qiymətləndirilməsi üçün Styudentin t-meyarı parametrik metodundan, cüt-cüt əlaqəli variantlar üçün seçilmiş göstəricilər arasındaki orta fərq və hissələr arasındaki fərqlin qiymətləndirilməsindən istifadə edilmişdir. Sonra alınmış nəticələrin yoxlanması və dəqiqləşdirilməsi məqsədilə qeyri-parametrik meyarlardan – Uilkoksonun (Manna-Uitni) U-meyarı, tezliklərin analizi üçün Pirsonun  $\chi^2$  – meyarından istifadə edilmişdir. Öyrənilən göstəricilər arasındaki əlaqənin gücünü müəyyən etmək məqsədilə korrelyasiyon analiz aparılmışdır.

Qeyd edək ki, tədqiqat işi zamanı alınan nəticələrin statistik iş-

lənməsi Statistica 7.0 tətbiqi komputer programı ilə aparılmışdır.

## ŞƏXSİ TƏDQİQATLARIN NƏTİCƏLƏRİ

2003-2018 illər üzrə koksartrozla əlaqədar olaraq, bud-çanaq oynağında endoprotezləmə əməliyyatı aparılan pasiyentdən 172 nəfərini kişi cinsinə mənsub pasiyentlər təşkil etmişdir. Koksartrozla əlaqədar endoprotezləmə əməliyyatı həyata keçirdiyimiz kişi cinsinə mənsub 172 nəfər pasiyentdən cəmi 3 nəfərinin yaşı 17-19 arasında olmuşdur. Müvafiq qrup üzrə yaşı 20-29 arasında pasiyentlərin sayı 11 nəfər, yaşı 30-39 arasında dəyişilən pasiyentlərin sayı 18 nəfər, yaşı 40-49 arasında olanların sayı 69, 50-59 arasında dəyişilənlərin sayı 44, yaşı 60-69 arasında pasiyentlərin sayı 18 və yaşı 70 və yuxarı olan şəxslərin sayı 9 nəfər təşkil etmişdir (cədvəl 1). Tədqiqat nəticəsində, 2003-2018-ci illər üzrə koksartrozla əlaqədar olaraq, bud-çanaq oynağında endoprotezləmə əməliyyatı həyata keçirdiyimiz pasiyentdən 619 nəfərini qadınlar təşkil etmişdir.

### Cədvəl 1 Koksartrozla əlaqədar əməliyyat olunmuş pasiyentlərin yaş və cinsə görə təhlili

Cins	17-19 yaş	20-29 yaş	30-39 yaş	40-49 yaş	50-59 yaş	60-69 yaş	70 yaş və yuxarı	Cəmi
Kişi	3	11	18	69	44	18	9	172
Qadın	13	29	73	198	141	90	75	619
Cəmi	16	40	91	267	185	108	84	791
%-lə	2,02	5,05	11,50	33,75	23,38	13,65	10,61	100,00

Tədqiqatın 2003-2018-ci illər ərzində koksartrozla əlaqədar olaraq bud-çanaq oynağında endoprotezləmə həyata keçirdiyimiz qadın cinsinə mənsub yaşı 17-19 yaş arasında olan pasiyentlərdən ibarət yaş-cins qrupunda ( $n=13$ ) 10 nəfər yaxud qrup üzrə  $76,9 \pm 11,69\%$  tədqiqat obyektlərində ilkin müayinələr zamanı bədən kütləsinin normadan yüksək olduğu qeydə alınmışdır. Yaşı 20-29 arasında dəyişilən endoprotezləmə həyata keçirdiyimiz koksartrozdan əziyyət çəkən qadın pasiyentlərdən ibarət qrupda ( $n=29$ ) 16 nəfərin revmatizm keçirdiyi məlum olmuşdur ki, bu da

uyğun qrup üzrə  $55,2 \pm 9,23\%$  deməkdir. 2003-2018-ci illər ərzində yaşı 30-39 arasında tərəddüd edən koksartrozla əlaqədar olaraq bud-çanaq oynağında endoprotezləmə həyata keçirdiyimiz tədqiqat qrupunda ( $n=73$ ) 13 nəfərdə yaxud qrup üzrə  $17,8 \pm 4,48\%$  pasiyentlərdə koksartrozun irsi olaraq baş vermə ehtimalı üzərində dayanılmışdır.

Tədqiqatı nəticəsində 2003-2018-ci illər ərzində koksartroz səbəbindən bud-çanaq oynağında endoprotezləmə həyata keçirdiyimiz yaşı 40-49 intervalında olan qadın pasiyentlərdən ibarət yaş-cins qrupunda ( $n=198$ ) 23 nəfərin qohum evliliyindən dünyaya gəldiyi anamnez zamanı müəyyənləşdirilmişdir ki, bu da uyğun qrup üzrə  $11,6 \pm 2,28\%$ -ni əhatə edir. Bu tədqiqat qrupunda 3-dən artıq övlad dünyaya gətirmiş qadınların sayı 99 nəfər olmaqla qrup üzrə  $50,0 \pm 3,55\%$  deməkdir. Bu zaman yaşı 50-59 arasında dəyişilən endoportezləmə həyata keçirdiyimi koksartrozlu qadılardan ibarət qrupda ( $n=141$ ) 120 nəfər bizlə söhbətləri zamanı uzun illərdir əsasən oturaq həyat tərzi keçirdiyini qeyd etmişdir ki, bu da uyğun yaş-cins qrupu üzrə  $85,1 \pm 3,00\%$  tədqiqat obyektlərini əhatə edir. Tədqiqat zamanı 2003-2018-ci illər ərzində koksartrozla əlaqədar olaraq endoprotezləmə həyata keçirdiyimiz yaşı 60-69 intervalında tərəddüd edən pasiyentlər qrupunda ( $n=90$ ) 7 nəfər gənc yaşlarında intensiv idmanla məşğul olduğunu anamnez zamanı qeyd etmişdir ki, bu şəxslər müvafiq şərti yaş-cins qrupundakı tədqiqat obyektlərinin  $7,8 \pm 2,82\%$ -ni əhatə edir. Yaşı 70 və daha yuxarı olan koksartrozla əlaqədar olaraq endoprotezləmə həyata keçirdiyimiz qadılardan ibarət pasiyentlər qrupunda ( $n=75$ ) 56 nəfərin 3 və daha artıq uşaq dünyaya gətirdiyi müəyyən olunmuşdur ki, bu da müvafiq qrup üzrə  $74,7 \pm 5,02\%$  deməkdir. Tədqiqat nəticəsində ümumilikdə, 2003-2018-ci illər ərzində koksartrozla əlaqədar olaraq bud-çanaq oynağında endoportezləmə həyata keçirdiyimiz bütün qadın pasiyentlər üzrə ( $n=619$ ) 574 nəfərdə piylənmə, 376 nəfərdə revmatizm, 96 nəfərdə irsiyyətdə oynaq problemlərinin olması, 111 nəfərin qohum evliliyi nəticəsində doğulma və 51 nəfərin avtoqəza keçirdiyi məlum olmuşdur ki, bunlar da müvafiq pasiyent kontingentinin uyğun olaraq,  $92,7 \pm 1,04\%$ ,  $60,7 \pm 1,96\%$ ,  $15,5 \pm 1,45\%$ ,  $17,9 \pm 1,54\%$  və  $8,2 \pm 1,11\%$ -ni təşkil etmişdir.

Müvafiq cərrahi yanaşma bud sümüyü və asetabuluma geniş vizual görüntünü təmin edir və ətrafdakı yumşaq və sərt toxuma, damar və sinir strukturlarına zərər verməyən, əməliyyatdan sonrakı bərpa və reabilitasiya prosesinin sürətinin artırın bir üsul olmalıdır. Artroplastikada sabitlik dərəcəsinə təsir edən ən mühüm amil protex komponentlərinin düzgün yerləşdirilməsi və mövqeyidir, buna da zəmin yaranan vacib factor əməliyyat zamanı seçilən yanaşma metodur.

Protezləmə üsullarından asılı olmayaraq əvvəlcədən optimal planlaşdırma və ən çox istifadə edilən operativ yanaşmalar texnikalarının təsviri və müqaisəsi əsasında mümkün qədər təhlükəsiz və miniinvaziv cərrahi yanaşmanın tədbiqi tələb edilir.

Tədqiqata daxil etdiyimiz ümumi pasiyentlərdən tədqiqatın məqsəd və vəzifələrinə nail olmaq və digər laborator-kliniki tədbirləri həyata keçirmək üçün 160 nəfər koksartrozlu pasiyentlər tərəfimizdən seçilmişdir. Bu zaman müvafiq pasiyentlər 40 nəfərində koksartrozun meydانا gəlməsində əsas səbəbin yaş amili, 40 nəfərində posttravmatik, 40 nəfərində metabolik və digər 40 nəfərində isə qarşıq etiologiyalı (polietioloji) olmaqla seçilmişdir ki, bu da hər bir hal üzrə ümumi tədqiqat obyektlərinin 25%-i deməkdir. Tədqiqat nəticəsində koksartrozun metabolik problemlərlə əlaqədar olaraq meydana gəldiyini düşündürüümüz pasiyentlərdən ibarət qrupda ( $n=40$ ) kişi cinsinə mənsub şəxslər 7 nəfər olmaqla qrup üzrə 17,5%, qadın cinsinə mənsub şəxslər isə 33 nəfər olmaqla qrup üzrə 82,5% tədqiqat obyektlərini əhatə etmişdir. Bu zaman koksartrozun polietioloji olaraq meydana gəldiyi qənaətinə gəldiyimiz tədqiqat qrupunda ( $n=40$ ) qadın cinsinə mənsub şəxslər 32 nəfər, kişi cinsinə mənsub şəxslər isə 8 nəfər olmaqla qrup üzrə müvafiq olaraq 82% və 18% müəyyənləşdirilmişdir. Ümumilikdə, tədqiqatın sonrakı gedışatı, məqsəd və vəzifələrə nail olunması, kliniki və laborator nəticələrin əldə edilməsi üçün seçdiyimiz 160 nəfər pasiyentdən 42 nəfəri kişi, 118 nəfəri isə qadın olmuşdur və bu da ümumi tədqiqat obyektləri üzrə müvafiq olaraq 26,3% və 73,7% deməkdir.

Müxtəlif etioloji amillərlə əlaqləndirilən koksartrozlu pasiyentlərdən təşkil edilmiş tədqiqat qruplarında anamnezdəki məlumatların müqayisəsi və cins tərkibi üzrə təhlilindən sonra

müvafiq qruplar üzrə ortalama yaşı göstəricisi, koksartrozun ilk dəfə qeydə alındığı yaşı, koksartrozun rentgenoloji ağırlıq dərəcəsi, sinovitin mövcudluğu və ortalama BKİ (bədən-kütlə indeksi) göstəriciləri üzrə təhlili həyata keçirilmişdir. Tədqiqat nəticəsində yaşla əlaqədar olaraq koksartroz meydana gəldiyi düşünülən pasiyent qrupunda ( $n=40$ ) ortalama yaşı göstəricisi  $63,7 \pm 0,74$  il olmuşdur. Bu zaman qrup üzrə minimal yaşı 55, maksimal yaşı isə 76 olmuşdur.

Tədqiqat zamanı koksartrozun yaşlanması amili ilə əlaqədar olaraq meydana gəldiyi düşünülən pasiyentlərdən təşkil etdiyimiz qrupda ( $n=40$ ) koksartrozun meydana gəlmə yaşı ortalama  $57,5 \pm 0,65$  müəyyən edilmişdir. Bu dövrdə müvafiq qrup üzrə koksartrozun ilk dəfə meydana çıxdığı minimal yaşı həddi 50, maksimal yaşı həddi isə 67 olmuşdur.

Koksartrozun posttravmatik amillərlə əlaqədar olaraq meydana gəldiyini düşündürüümüz tədqiqat qrupu ( $n=40$ ) üzrə oynağın müvafiq xəstəliyinin meydana gəldiyi ortalama yaşı dövrü  $56,3 \pm 0,45$  olmuşdur. Bu zaman uyğun tədqiqat qrupunda koksartrozun meydana çıxdığı minimal yaşı göstəriricisi 51 müəyyən edilmişdir. Uyğun qrup üzrə koksartrozun meydana gəldiyi maksimal yaşı göstəricisi 62 olmuşdur.

Tədqiqatın müxtəlif amillərlə əlaqədar olaraq koksartroz meydana gəldiyini düşündürüümüz qruplar üzrə koksartrozun III və IV mərhələlinin olması baxımından təhlil apardığımız mərhələsi zamanı metabolik problemlərlə əlaqədar olaraq bud-çanaq oynağında müvafiq problemin yarandığını düşündürüümüz qrupda ( $n=40$ ) koksartrozun III mərhələsi 23 nəfərdə qeyd alınmışdır ki, bu da uyğun qrup üzrə 57,5% təşkil etmişdir. Qrup üzrə digər 17 nəfərdə xəstəliyin IV mərhələsi qeydə alınmışdır ki, bu müvafiq qrup üzrə 42,5% deməkdir. Tədqiqatın bu mərhələsində polietioloji səbəblərlə əlaqədar olaraq koksartrozun meydana gəldiyini düşündürüümüz qrupda ( $n=40$ ) oynağın patologiyasının III mərhələsi olan pasiyentlərin sayı 21 nəfər, IV mərhələsi olan pasiyentlərin sayı isə 19 nəfər olmaqla qrup üzrə uyğun olaraq, 52,5% və 47,5% təşkil etmişdir. Posttravmatik amillərlə əlaqədar olaraq koksartrozun inkişaf etdiyini düşündürüümüz tədqiqat qrupu ( $n=40$ ) üzrə koksartrozun ağırlaşmış mərhələlərindən hansının olması üzrə həyata

keçirdiyimiz tədqiqat mərhələsində 33 nəfərdə yaxud qrup üzrə 82,5% tədqiqat obyektlərində prosesin III mərhələsi, 7 nəfərdə yaxud qrup üzrə 17,5% tədqiqat obyektlərində prosesin IV mərhələsinin olduğu qeydə alınmışdır. Yaş amili ilə əlaqədar olaraq, koksartroz inkişaf etmiş pasiyentlərdən təşkil etdiyimiz tədqiqat qrupunda isə III dərəcəli koksartroz inkişaf etmiş şəxslərin sayı 30 nəfər, IV dərəcəli koksartroz inkişaf etmiş şəxslərin sayı 10 nəfər olmuşdur və bu da müvafiq tədqiqat qrupu üzrə müvafiq olaraq 75,0% və 25,0% təşkil edir.

Müxtəlif amillərlə əlaqədar olaraq koksartroz meydana gəldiyini düşündürüümüz tədqiqat qrupları üzrə oynaqlarda sinovitin mövcudluğu üzrə müayinələr nəticəsində koksartrozun yaş amili ilə əlaqədar meydana gəldiyini düşündürüümüz tədqiqat qrupunda ( $n=40$ ) 16 nəfərdə sinovit qeydə alınmışdır ki, bu da uyğun qrup üzrə 40% tədqiqat obyektlərini əhatə edir. Posttravmatik amillərlə əlaqədar olaraq koksartrozun meydana gəldiyini düşündürüümüz tədqiqat qrupunda ( $n=40$ ) 27 nəfərdə sinovit hali qeydə alınmışdır və bu uyğun qrup üzrə 67,5% tədqiqat obyektlərini əhatə edir. Metabolik problemlərdən qaynaqlandığını düşündürüümüz koksartrolu pasiyentlər qrupunda ( $n=40$ ) sinovitə 23 pasiyentdə rast gəlinmişdir və bu da uyğun qrup üzrə 57,5% şəxsləri əhatə edir. Koksartrozun meydana gəlməsini polietioloji amillərlə əlaqədar olduğunu düşündürüümüz qrupda 19 nəfərdə sinovit qeydə alınmışdır ki, bu da qrup üzrə 47,5% tədqiqat obyektlərini təşkil edir.

Tədqiqatın bu mərhələsi zamanı həm yaş amili, həm posttravmatik, həm metabolik, həm də polietioloji səbəblərdən koksartroz inkişaf etmiş endoprotezləmə planlaşdırduğumız pasiyentlərdən ibarət qruplarda yaşı 50-dən yuxarı olan şəxslər qeydə alınmışdır. Buna baxmayaraq, müvafiq tədqiqat qrupları üzrə pasiyentlər arasında BKİ göstəricisinin  $30 \text{ m/kq}^2$ -dan yüksək olması şərti ilə bədən kütləsinin normadan yüksək olması hallarına koksartrozun yaşla əlaqədar olaraq meydana gəldiyi və posttravmatik təsirlərdən meydana gəldiyi düşünülən tədqiqat qruplarında qeydə alınsa da, koksartrozun metabolik problemlər və polietioloji olaraq meydana gəldiyi düşünülən tədqiqat qruplarında bir sıra hallarda qeydə alınmışdır. Tədqiqatın müxtəlif amillərlə əlaqədar olaraq

koksartroz meydana gəldiyini düşündürüümüz qruplar üzrə bədən-kütlə indeksi göstəricilərini öyrəndiyimiz mərhələsi zamanı yaş amili ilə koksartrozun meydana gəldiyini düşündürüümüz qrupda ( $n=40$ ) minimal BKİ göstəricisi  $26 \text{ kg/m}^2$ , maksimal göstəricisi isə  $30 \text{ kg/m}^2$  olmaqla qrup üzrə ortalama BKİ göstəricisi  $28,3 \pm 0,15 \text{ kg/m}^2$  hesablanmışdır. Tədqiqatın bu dövründə posttravmatik amillərlə əlaqədar olaraq koksartrozun meydana gəldiyini düşündürüümüz qrup üzrə ortalama BKİ göstəricisi  $28,6 \pm 0,09 \text{ kg/m}^2$  müəyyənləşdirilmişdir. Bu zaman tədqiqat obyektləri arasında minimal BKİ göstəricisi  $28 \text{ kg/m}^2$ , maksimal göstərici isə  $30 \text{ kg/m}^2$  qeydə alınmışdır.

Metabolik amillərlə əlaqədar olaraq koksartrozun meydana gəldiyini düşündürüümüz tədqiqat qrupunda ( $n=40$ ) ortalama BKİ göstəricisi  $33,6 \pm 0,23 \text{ kg/m}^2$  hesablanmışdır. Bu mərhələdə müvafiq tədqiqat qrupunda minimal BKİ göstəricisi  $31 \text{ kg/m}^2$ , maksimal BKİ göstəricisi isə  $38 \text{ kg/m}^2$  müəyyənləşdirilmişdir. Polietioloji amillərlə əlaqədar olaraq koksartrozun meydana gəldiyini düşüdüyüümüz pasiyentlər qrupunda ( $n=40$ ) pasiyentlər arasında qeydə alınan minimal BKİ göstəricisi  $32 \text{ kg/m}^2$ , maksimal BKİ göstəricisi isə  $38 \text{ kg/m}^2$  olmaqla qrup üzrə ortalama  $34,2 \pm 0,24 \text{ kg/m}^2$  müəyyənləşdirilmişdir.

Ümumilikdə, müxtəlif amillərlə əlaqədar olaraq koksartroz meydana gəldiyini düşündürüümüz qruplar üzrə ortalama yaş göstəricisi ən yüksək olduğu yaş amili ilə əlaqədar olaraq koksartrozun meydana gəldiyini düşündürüümüz tədqiqat qrupu təşkil etmişdir,  $63,7 \pm 0,74$ . Bu baxımdan minimal nəticə polietioloji amillərlə əlaqələndirdiyimiz tədqiqat qrupunda qeydə alınmışdır,  $61,1 \pm 0,46$ . Tədqiqat zamanı xəstəliyin meydana gəldiyi ən kiçik pasiyent 42 yaşında olmaqla metabolik problemlərlə əlaqədar olaraq koksartrozun meydana gəldiyini düşündürüümüz tədqiqat qrupunda qeydə alınmışdır. Buna baxmayaraq, ümumilikdə qrup üzrə koksartrozun meydana gəldiyi ortalama yaş göstəricisi özünün ən aşağı göstəricisini polietioloji amillərlə əlaqələndirdiyimiz tədqiqat qrupunda ( $n=40$ ) əldə etmişdir. Koksartrozun ən irəli yaşıda (67 yaş) ortaya çıxdığı pasiyent yaş amili ilə əlaqədar olaraq koksartrozun meydana gəldiyini düşündürüümüz tədqiqat qrupunda qeydə

alınmışdır. Bu baxımdan qrup üzrə koksartrozun meydana gəldiyi ən yüksək ortalama yaş göstəricisi də yaş amili ilə əlaqədar xəstəliyin meydana gəldiğini düşündüyüümüz tədqiqat qrupunda qeydə alındığını nəzərə çatdırmaq lazımdır.

Tədqiqat zamanı koksartrozun meydana gəlməsini polietioloji amillərlə əlaqələndirdiyimiz tədqiqat qrupu üzrə qan nümunələrinin hiperqlikemiya halına görə müayinələri zamanı 8 nəfərdə bu hal qeydə alınmaqla qrup üzrə 20% təşkil etmişdir. Koksartrozun meydana gəlməsini yaş amili ilə əlaqəli olduğunu düşündüyüümüz tədqiqat qrupunda ( $n=40$ ) 7 nəfərdə qan müayinələri zamanı hiperqlikemiya aşkar edilmişdir ki, bu şəxslər qrup üzrə ümumi tədqiqat obyektlərinin 17,5%-ni əhatə edir. Tədqiqatın bu mərhələsi zamanı metabolik problemlərlə əlaqədar olaraq koksartrozun meydana gəldiğini düşündüyüümüz pasiyentlər qrupunda ( $n=40$ ) 7 nəfərdə hiperqlikemiya hələ qeydə alınmışdır ki, bu da müvafiq qrupdakı tədqiqat obyektlərinin 17,5%-i deməkdir. Koksartrozun meydana gəlməsində posttravmatik amillərin mühüm rolə malik olduğunu düşündüyüümüz tədqiqat qrupunda ( $n=40$ ) isə 15 nəfərin qan nümunələrinin analizi zamanı hiperqlikemiya hələ qeydə alınmışdır ki, bu da müvafiq tədqiqat qrupundakı ümumi pasiyentlərin 37,5%-ni təşkil edir. Göründüyü kimi tədqiqatın müvafiq mərhələsi üzrə hiperqlikemiya ən çox hallarda posttravmatik amillərlə əlaqədar koksartrozun meydana gəldiyi qrupda qeydə alınmışdır.

Koksartrozun meydana gəlməsini müxtəlif amillərlə əlaqələndirdiyimiz tədqiqat qrupları üzrə şəkərli diabet halının rast gəlinməsinin müəyyənləşdirilməsi zamanı metabolik problemlərlə əlaqədar olaraq, bud-çanaq oynağının müvafiq patologiyasının inkişaf etdiyi qrupda 9 nəfərdə, polietioloji amillərlə əlaqədar olaraq xəstəliyin inkişaf etdiyini ndüşündüyüümüz qrupda isə 10 nəfərdə şəkərli diabet hələ qeydə alınsa da, yaş amilləri və posttravmatik amillərlə əlaqədar olaraq koksartroz inkişaf etmiş pasiyentlərdən ibarət tədqiqat qruplarında adı çəkilən endokrin xəstəlik hələ qeydə alınmamışdır. Qeyd etmək lazımdır ki, metabolik və posttravmatik problemlərlə əlaqədar olaraq bud-çanaq oynağında koksartroz meydana gəlmiş tədqiqat qruplarında şəkərli dibaet olan şəxslər

uyğun qruplar üzrə müvafiq olaraq 22,5% və 25% tədqiqat obyektlərini əhatə etmişdir.

Tədqiqat nəticəsində koksartrozun meydana gəlməsində yaş amilinin rolunu yüksək tutduğumuz pasiyent qrupunda ( $n=40$ ) 11 nəfərdə hipotireoz aşkar edilmişdir ki, bu da uyğun tədqiqat qrupu üzrə 27,5% şəxsləri əhatə edir. Eyni vəziyyət koksartrozun meydana gəlməsində polietioloji amillərin də rolunun çox olduğun düşündüryümüz tədqiqat qrupunda da qeydə alınmışdır, 11 nəfərdə qeydə alınmaqla qrup üzrə 27,5%. Buna baxmayaraq, posttravmatik amillərlə koksartrozun meydana gəlməsini əlaqələndirdiyimiz tədqiqat qrupunda hipotireoz həli ümumiyyətlə qeydə alınmamış, metabolik problemlərlə əlaqədar olaraq koksartrozun meydana gəldiyini düşündüryümüz tədqiqat qrupunda isə 5 nəfərdə qeydə alınmaqla qrup üzrə 12,5% pasiyentləri əhatə etmişdir.

Tədqiqatın koksartrozun yaranmasını müxtəlif amillərlə əlaqələndirdiyimiz qruplar üzrə osteoporozun rast gəlinməsinin müəyyənləşdirildiyi mərhələsi zamanı müvafiq oynaq patologiyasının meydana gəlməsində yaş amilinin roluna üstünlük verdiyimiz tədqiqat qrupunda ( $n=40$ ) qeyd etdiyimiz sümük strukturu probleminin rast gəlinməsi 20 nəfərdə olmaqla qrup üzrə 50% təşkil etmişdir. Buna baxmayaraq, koksartrozun meydana gəlməsində posttravmatik amillərin, metabolik problemlərin və polietioloji amillərin rolunun üstünlük təşkil etdiyini düşündüryümüz tədqiqat qruplarında osteoporoz uyğun olaraq, 6, 9 və 8 nəfərdə qeydə alınmaqla qruplar üzrə müvafiq olaraq, 15%, 22,5% və 20% təşkil etmişdir.

Ümumilikdə, yaş amili ilə əlaqədar olaraq, koksartroz inkişaf etdiyini düşündüryümüz tədqiqat qrupunda osteoporoz hallarının rast gəlinməsi, koksartrozun meydana gəlməsində posttravmatik amillərin, metabolik problemlərin və polietioloji amillərin əsas rola malik olduğunu düşündüryümüz tədqiqat qruplarında osteoporozun rast gəlinmə göstəriciləri ilə müqayisədə olduqca yüksək olmuşdur.

Koksartrozun meydana gəlməsini müxtəlif amillərlə əlaqələndirdiyimiz tədqiqat qruplarında tədqiqat dövründə xroniki bronxitin rast gəlinməsinin müəyyənləşdirilməsi zamanı bud-çanaq oynağının müvafiq xəstəliyinin yaranmasında yaş amillərinin,

metabolik problemlerin və polietioloji amillər mühüm rol oynadığını düşündürümüz tədqiqat qruplarının hər birində bronxların xroniki iltihabı olan pasiyentlərin sayı 14 nəfər olmuşdur ki, bu da qeyd edilən hər üç tədqiqat qrupu üzrə ayrı-ayrılıqda 35% tədqiqat obyektlərini əhatə edir. Tədqiqat zamanı koksartrozun meydana gəlməsini posttravmatik problemlərlə əlaqələndirdiyimiz qrupda ( $n=40$ ) 13 nəfərin xroniki bronxitdən əziyyət çəkdiyi aşkar edilmişdir və bu şəxslər qrup üzrə ümumi pasiyentlərin 32,5%-i deməkdir.

Tədqiqat nəticəsində metabolik problemlər və polietioloji amillərlə əlaqədar olaraq koksartrozun meydana gəldiğini düşündürümüz tədqiqat qruplarında bronxial astma xəstəliyinin rast gəlinməsi hər qrup üçün ayrı-ayrılıqda 3 nəfər olmaqla uyğun qruplar üzrə 7,5% təşkil etsə də, koksartrozun meydana gəlməsində yaş və posttravmatik amillərin rol oynadığını düşündürümüz tədqiqat qruplarında müvafiq allergik xroniki xəstəliyə rast gəlinməmişdir.

Tədqiqat zamanı koksartrozun meydana gəlməsini müxtəlif amillərlə şərtləndirdiyimiz qruplar üzrə öddaşı xəstəliyinin rast gəlinməsini müəyyən edilməsi nəticəsində bud-çanaq oynağının bu xəstəliyini yaş amilləri ilə əlaqədar olduğunu düşündürümüz tədqiqat qrupunda ( $n=40$ ) 12 nəfərdə öddaş xəstəliyi qeydə alınmışdır ki, bu da uyğun qrup üzrə 30% pasiyentləri əhatə edir. Bu dövrdə posttravmatik amillərlə əlaqədar olaraq koksartroz meydana gəldiğini düşündürümüz tədqiqat qrupunda ( $n=40$ ) 7 nəfərdə öddaşı xəstəliyinin olduğu müəyyən edilmişdir və bu uyğun qrup üzrə 17,5% pasiyentlər deməkdir.

Tədqiqatın bu mərhələsində bud-çanaq oynağının qeyd etdiyimiz xəstəliyinin metabolik problemlərlə əlaqədar olduğunu düşündürümüz qrupda ( $n=40$ ) öddaşı xəstəliyinə 21 nəfərdə təsadüf edilmişdir və bu müvafiq qrupdakı 52,5% tədqiqat obyejtlərini əhatə edir. Koksartrozun meydana gəlməsini polietioloji xarakterli olduğunu düşündürümüz tədqiqat qrupunda ( $n=40$ ) 13 nəfərdə öddaşı xəstəliyinin olduğu müəyyən olunmuşdur ki, bu da uyğun tədqiqat qrupu üzrə 32,5% deməkdir.

Bələliklə, koksartrozun yaranmasını müxtəlif amillərlə əlaqələndirdiyimiz pasiyent qruplar arasında öddaşı xəstəliyinin rast gəlinməsi ən yüksək metabolik problemlərlə əlaqədar xəstəliyin

yarandığını düşündürümüz tədqiqat qrupunda, ən aşağı isə posttravmatik amillərlə əlaqədar koksartrozun yarandığını düşündürümüz qrupda olmuşdur.

Tədqiqat nəticəsində koksartrozun yaranmasında yaş amillərinin üstünlük təşkil etdiyini düşündürümüz qrupdakı ( $n=40$ ) pasiyentlər arasında xroniki xoesistiti olan şəxslərin sayı 11 nəfər təşkil etmişdir ki, bu da uyğun qrup üzrə 27,5% deməkdir. Koksartrozun yaranmasında posttravmatik amillərin rol oynadığını düşündürümüz tədqiqat qrupunda ( $n=40$ ) tədqiqat obyektləri arasında xroniki xolesistitli şəxslərin sayı 22 nəfər olmuşdur və bu müvafiq qrup üzrə 55% pasiyentləri əhatə edir.

Koksartrozun yaranmasında metabolik problemlərin rolunun üstünlük təşkil etdiyini düşündürümüz pasiyentlərdən ibarət tədqiqat qrupunda xroniki xolesistitli şəxslərin sayı 14 nəfər olmaqla qrup üzrə 35% təşkil etmişdir. Bu zaman koksartrozun yaranmasını polietioloji amillərlə əlaqələndirdiyimiz qrupda ( $n=40$ ) öd kisəsinin xroniki iltihabının rast gəlinməsi 12 nəfərdə olmaqla 30% təşkil etmişdir.

Beləliklə, tədqiqat qrupları arasında xroniki xolesistitin rast gəlinməsi özünün ən yüksək göstəricisini posttravmatik amillərlə əlaqədar olaraq koksartroz yaranan qrupda əldə etmişdir. Bu baxımdan müvafiq qrupu metabolik problemlərlə əlaqədar olaraq koksartroz inkişaf etmiş, polietioloji amillərin üstünlük təşkil etdiyi və yaş amili ilə əlaqədar olan tədqiqat qrupları izləmişdir.

Tədqiqatın koksartrozun yaranmasını müxtəlif amillərlə əlaqələndirdiyimiz pasiyent qrupları üzrə xroniki pankreatit hallarının rast gəlinməsini öyrəndiyimiz mərhələsində bud-çanaq oynağının adı çəkilən patologiyasının yaranmasında yaş amillərinin roluna üstünlük verdiyimiz tədqiqat qrupunda ( $n=40$ ) 18 nəfərdə müvafiq iltihabi xəstəlik qeydə alınmışdır ki, bu da uyğun qrup üzrə 45% şəxsləri əhatə edir. Bu zaman posttravmatik amillərlə əlaqədar olaraq koksartrozun meydana gəldiğini düşündürümüz tədqiqat qrupunda xroniki pankreatit diaqnozu qoyulmuş pasiyentlərin sayı 13 nəfər olmuşdur ki, bu da uyğun tədqiqat qrupu üzrə 32,5% tədqiqat obyektlərini əhatə edir. Tədqiqatın uyğun dövrü üzrə koksartrozun meydana gəlməsində metabolik problemlərin rolunun daha yüksək

olduğunu düşündürümüz tədqiqat qrupunda xroniki pankreatitli pasiyentlərin sayı 25 nəfər təşkil etmişdir ki, bu da müvafiq qrup üzrə 62,5% tədqiqat obyektləri deməkdir. Polietioloji amillərlə əlaqədar olaraq koksartrozun meydana gəldiğini düşündürümüz tədqiqat qrupu üzrə xroniki pankreatitli pasiyentlərin sayı 17 nəfər təşkil etmişdir və bu uyğun qrup üzrə 42,5% tədqiqat obyektləri deməkdir. Beləliklə, tədqiqat qrupları arasında xroniki pankreatitə ən çox rast gəldiyimiz koksartrozun metabolik problemlərlə əlaqədar olaraq meydana gəldiğini düşündürümüz qrup olmuşdur (62,5%). Bu baxımdan müvafiq tədqiqat qrupunu yaş amili ilə əlaqədar olaraq koksartrozun meydana gəldiğini düşündürümüz (45%), polietioloji amillərin roluna üstünlük verdiyimiz (42,5%) və ən son olaraq posttavmatik amillərin roluna üstünlük verdiyimiz (32,5%) tədqiqat qrupları izləmişdir.

Tədqiqat zamanı koksartrozun yaranmasında polietioloji amillərin üstünlük təşkil etdiyini düşündürümüz qrupdakı pasiyentlər arasında 11 nəfərdə xroniki pielonefritin olduğu qeydə alınmışdır və bu uyğun qrup üzrə 27,5% tədqiqat obyektlərini əhatə edir. Tədqiqatın bu mərhələsi zamanı posttravmatik amillərlə əlaqədar olaraq koksartroz meydana gəlmış tədqiqat qrupu üzrə xroniki pielonefritli pasiyentlərin sayı 12 nəfər olmaqla qrup üzrə 30% təşkil etmişdir. Qeyd edilən bud-çanaq oynağı patologiyasının yaranmasında metabolik problemlərin əsas rola malik olduğunu düşündürümüz tədqiqat qrupunda ( $n=40$ ) 21 nəfərdə xroniki pielonefrit qeydə alınmışdır ki, bu da uyğun tədqiqat qrupu üzrə 52,5% pasiyentləri əhatə edir.

Koksartrozun yaranmasında yaş amillərinin üstünlüyü malik olduğunu düşündürümüz qrupda ( $n=40$ ) 17 nəfərdə pielonefrit qeydə alınmışdır və uyğun qrup üzrə 42,5% deməkdir. Ümumilikdə, koksartrozun yaranmasını müxtəlif amillərlə əlaqələndirdiyimiz pasiyent qrupları arasında xroniki pielonefrit xəstəliyinin rast gəlinməsi ən yuxarı metabolik problemlərlə əlaqədar olaraq, koksartrozun meydana gəldiğini düşündürümüz qrupda müşahidə edilmişdir. Bu baxımdan ən aşağı göstərici koksartrozun polietioloji amillərlə əlaqədar olaraq ortaya çıxdığını düşündürümüz qrupda qeydə alınmışdır.

## Cədvəl 2

### Müxtəlif etiologiyalı displastik koksartrozlu pasiyentlər qruplarında bud-çanaq oynağının vəziyyətinin müxtəlif indeks və şkalaların yardımı ilə subyektiv qiymətləndirilməsi

Parametrlər	Koksartrozun etiologiyası			
	Yaş amili (n=40)	Posttravmatik səbəblər (n=40)	Metabolik səbəblər (n=40)	Polietioloji (n=40)
Vizual-analoq şkalası, sm-lə	$7,3 \pm 0,10$ (6-8)  $p > 0,05$	$7,5 \pm 0,09$ (6-8)  $p > 0,05$	$8,0 \pm 0,12$ (7-9)  $p < 0,001$	$7,2 \pm 0,14$ (6-8)  $p > 0,05$
WOMAC indeksinin ağrı şkalası, ballarla	$31,9 \pm 0,55$ (27-39)	$26,7 \pm 0,47$ (21-32)  $p < 0,001$	$36,2 \pm 0,77$ (29-44)  $p < 0,001$	$34,0 \pm 0,69$ (26-42)  $p < 0,05$
WOMAC indeksinin “oynaqda sərtlik” şkalası, ballarla	$13,5 \pm 0,21$ (12-16)	$11,2 \pm 0,40$ (6-15)  $p < 0,001$	$14,1 \pm 0,23$ (12-16)  $p > 0,05$	$12,5 \pm 0,34$ (9-16)  $p < 0,05$
Leken indeksi, ballarla	$19,7 \pm 0,24$ (18-22)	$15,8 \pm 0,25$ (14-21)  $p < 0,001$	$20,5 \pm 0,27$ (18-24)  $p < 0,05$	$18,6 \pm 0,31$ (14-21)  $p < 0,05$

**Qeyd:** p – yaş amilinin üstünlük təşkil etdiyini düşündürümüz tədqiqat qrupunun göstəricilərinə görə statistiki etibarlılıq (Styudentin t-kriteriyası ilə).

Koksartrozun meydana gəlməsini müxtəlif amillərlə əlaqələndirdiyimiz tədqiqat qruplarında böyrəkdaşı xəstəliyinin rast gəlinməsini tədqiq edərkən yaş amili ilə əlaqədar olaraq müvafiq bud-çanaq oynağı problemi yaranmış pasiyentlərdən ibarət qrupda (n=40) 9 nəfərdə böyrəkdaşı xəstəliyinin olduğu qeydə alınmışdır və bu uyğun qrup üzrə 22,5% deməkdir. Posttravmatik amillərlə və polietioloji amillərlə əlaqədar olaraq koksartrozun yarandığını düşündürmüyüz tədqiqat qruplarının hər birində 5 nəfərdə böyrəkdaşı xəstəliyi qeydə alınmışdır və bu uyğun qrupla üzrə ayrı-ayrlıqlıda 12,5% pasiyentləri

əhatə edir.

Metabolik problemlərlə əlaqədar olaraq koksartrozun meydana gəldiyini düşündüyüümüz tədqiqat qrupunda 7 nəfərdə böyrəkdaşı xəstəliyi müşahidə edilmişdir ki, bu da uyğun qrup üzrə 17,5% pasiyentləri təşkil edir. Beləliklə, tədqiqat qrupları arasında böyrəkdaşı xəstəliyi ən çox hallarda yaşıla əlaqədar olaraq koksartrozun meydana gəldiyini düşündüyüümüz tədqiqat qrupunda qeydə alınmışdır.

Bu dövrdə müvafiq indeksin uyğun şkalasının minimal göstəricisi 29, maksimal göstəricisi isə 44 olmuşdur. Bu zaman koksartrozun meydana gəlməsini polietioloji amillərlə əlaqələndirdiyimiz tədqiqat qrupunda ( $n=40$ ) WOMAC indeksinin ağrı şkalası üzrə ortalama göstəricisi  $34,0 \pm 0,69$  müəyyən olunmuşdur (yaş amili ilə əlaqədar olaraq koksartrozun meydana gəldiyini düşündüyüümüz qrupun göstəricilərinə görə statistiki münasibət göstəricisi  $p<0,05$ ). Uyğun tədqiqat qrupu üzrə müvafiq şkalanın maksimal göstəricisi 42, minimal göstəricisi isə 26 qeydə alınmışdır.

Tədqiqat zamanı koksartrozun meydana gəlməsində postravmatik amillərin rolunun daha çox olduğunu düşündüyüümüz tədqiqat qrupunda ( $n=40$ ) Leken indeksinin minimal göstəricisi 14 bal, maksimal göstəricisi isə 21 bal olmaqla qrup üzrə ortalama  $15,8 \pm 0,25$  bal təşkil etmişdir ki, bu da uyğun indeksin “daha ağır” oynaq problemi intervalına daxildir. Bu zaman koksartrozun yaranmasında yaş amilinin üstünlük təşkil etdiyini düşündüyüümüz tədqiqat qrupunun göstəricilərinə görə statistiki münasibət göstəricisi  $p<0,001$  müəyyənləşdirilmişdir.

Tədqiqat nəticəsində koksartrozun inkişaf etməsində metabolik problemlərin üstünlük təşkil etdiyini düşündüyüümüz qrup üzrə Leken indeksinin ortalama göstəricisi  $20,5 \pm 0,27$  bal hesablanmışdır və bu müvafiq indeksin “daha ağır” intervalına daxildir (yaş amilinin üstünlük təşkil etdiyini düşündüyüümüz tədqiqat qrupunun göstəricilərinə görə  $p<0,05$ ). Bu zaman uyğun indeksin pasiyentlər arasında maksimal göstəricisi 24 bal, minimal göstəricisi isə 18 bal qeydə alınmışdır.

Koksartrozun meydana gəlməsini polietioloji amillərlə əlaqələndirdiyimiz pasiyentlərdən ibarət tədqiqat qrupunda ( $n=40$ )

Leken indeksinin qeydə alınan minimal göstəricisi 14 bal, maksimal göstəricisi isə 21 bal olmaqla qrup üzrə ortalama  $18,6 \pm 0,31$  bal hesablanmışdır (yaş amilinin üstünlük təşkil etdiyini düşündürüümüz tədqiqat qrupunun göstəricilərinə görə  $p < 0,05$ ). İndeksin müvafiq tədqiqat qrupu üzrə əldə etdiyimiz göstəricisi də digər qruplarda olduğu kimi “daha ağır” intervala daxildir. Ümumiyyətlə, bud-çanaq oynağının vəziyyətinin qiymətləndirilməsi məqsədilə Leken indeksi üzrə də sorğu zamanı ən yüksək ortalama göstərici metabolik problemlərlə əlaqədar koksartrozun yarandığını düşündürüümüz tədqiqat qrupunda, ən aşağı ortalama göstərici isə posttravmatik amillərlə əlaqələndirdiyimiz tədqiqat qrupunda qeydə alınmışdır.

Koksartrozun yaranmasında yaş amilinin mühüm rol oynadığını düşündürüümüz tədqiqat qrupunda ( $n=40$ ) WOMAC indeksinin oynaqdə sərtlik şkalası üzrə sorğulama zamanı pasiyentlərdən minimal göstəriciyə malik olanınkı 12, maksimal göstəricisi isə 16 olmaqla qrup üzrə ortalama  $13,5 \pm 0,21$  hesablanmışdır. Koksartrozun meydana gəlməsində posttravmatik amillərin üstünlük təşkil etdiyini düşündürüümüz tədqiqat qrupunda ( $n=40$ ) müvafiq indeksin uyğun şkalasının ortalama göstəricisi  $11,2 \pm 0,40$  hesablanmışdır ki, bu zaman pasiyentlər arasında minimal göstərici 6, maksimal göstərici isə 15 müəyyən edilmişdir (yaş amili ilə əlaqədar olaraq koksartrozun meydana gəldiğini düşündürüümüz qrupun göstəricilərinə görə statistiki münasibət göstəricisi  $p < 0,001$ ).

Tədqiqat zamanı metabolik proseslərlə əlaqədar olaraq koksartrozun inkişaf etdiyini düşündürüümüz tədqiqat qrupunda ( $n=40$ ) WOMAC indeksinin funksionallıq şkalası üzrə həyata keçirdiyimiz sorğulama nəticəsində qrup üzrə maksimal göstərici 152, minimal göstərici isə 124 olmaqla ortalama  $137,6 \pm 1,24$  hesablanmışdır (yaş amili ilə əlaqədar olaraq koksartrozun meydana gəldiğini düşündürüümüz qrupun göstəricilərinə görə statistiki münasibət göstəricisi  $p < 0,001$ ). Polietioloji amillərlə əlaqədar olaraq, koksartrozun inkişaf etdiyini düşündürüümüz tədqiqat qrupunda ( $n=40$ ) adı çəkilən indeksin funksionallıq şkalası üzrə əldə etdiyimiz ortalama göstəricisi  $109,3 \pm 1,59$  hesablanmışdır. Bu zaman pasiyentlər arasında minimal şkala göstəricisi 92, maksimal göstərici isə 131 qeydə alınmışdır (yaş amili ilə əlaqədar olaraq koksartrozun

meydana gəldiyini düşündürümüz qrupun göstəricilərinə görə statistiki münasibət göstəricisi  $p<0,05$ ). Tədqiqat zamanı koksartrozun meydana gəlməsində postravmatik amillərin üstünlük təşkil etdiyini düşündürümüz tədqiqat qrupundan ( $n=40$ ) əldə etdiyimiz bioloji materialların histoloji müayinələri zamanı Krenn şkalasının maksimal göstəricisi 6 bal, minimal göstəricisi isə 3 bal olmuşdur. Tədqiqat qrupu üzrə bütün pasiyentlərdən əldə etdiyimiz bud-çanaq oynağının sinovial materiallarının ortalama Krenn göstəricisi  $3,6\pm0,13$  bal hesablanmışdır ki, bu da adı çəkilən şkalanın nəticələrinin “aşağı intensivlikli sinovit” intervalına daxildir (yaş amilinin üstünlük təşkil etdiyini düşündürümüz tədqiqat qrupunun göstəricilərinə görə  $p<0,001$ ).

Koksartrozun meydana gəlməsində metabolik problemlərin üstünlük təşkil etdiyini düşündürümüz tədqiqat qrupunda ( $n=40$ ) tədqiqat obyektlərinin bud-çanaq oynağından əldə etdiyimiz histoloji materialların tədqiqi nəticəsində Krenn indeksinin ortalama  $4,1\pm0,10$  bal olduğu müəyyən edilmişdir və bu müvafiq histoloji şkalanın “aşağı intensivlikli sinovit” vəziyyətinə uyğundur ( $p<0,001$ ). Tədqiqatın bu mərhələsində pasiyentlərdən əldə etdiyimiz bioloji materiallar arasında minimal Krenn şkalası göstəricisi 3 bal, maksimal göstərici isə 5 bal olmuşdur.

Koksartrozun meydana gəlməsində yaş amillərinin üstünlük təşkil etdiyini düşündürümüz tədqiqat qrupunda ( $n=40$ ) MOS SF-36 sorğusunun SF (sosial funksionallıq) şkalası üzrə sorğulama tədbirləri nəticəsində onun ortalama göstəricisi  $48,8\pm2,55$  bal hesablanmışdır. Bu zaman müvafiq qrup üzrə maksimal SF göstəricisi 62,5 bal, minimal SF göstəricisi isə 37,5 bal təşkil etmişdir. Metabolik problemlərlə əlaqədar olaraq koksartroz meydana gəlməş pasiyentlərdən təşkil etdiyimiz tədqiqat qrupunda ( $n=40$ ) SF şkalasının minimal göstəricisi 25,0 bal, maksimal göstəricisi isə 50,0 bal olmaqla qrup üzrə ortalama şkala göstəricisi  $45,6\pm1,64$  müəyyən olunmuşdur. Tədqiqat qrupları üzrə endoprotezləmədən əvvəl həyat keyfiyyəti göstəricilərinin MOS SF-36 sorğusunun MH (psixi sağlamlığın öz-özünə qiymətləndirilməsi) şkalası üzrə dəyərləndirilməsi nəticəsində koksartrozun meydana gəlməsində posttravmatik amillərin əsas rola malik olduğunu

düşündüyümüz tədqiqat qrupunda ( $n=40$ ) uyğun şkalanın maksimal göstəricisi 76,0 bal, minimal göstəricisi isə 52,0 bal qeydə alınmışdır. Müvafiq qrup üzrə sorğunun MH şkalasının ortalama göstəricisi  $67,6 \pm 1,23$  bal müəyyənləşdirilmişdir. Koksartrozun meydana gəlməsində yaşıla əlaqədar olan amillərin üstünlük təşkil etdiyini düşündüyümüz tədqiqat qrupunda ( $n=40$ ) MH şkalasının minimal göstəricisi 40,0 bal, maksimal göstəricisi isə 64,0 bal olmaqla, qrup üzrə ortalama  $51,4 \pm 1,65$  bal hesablanmışdır.

Tədqiqat nəticəsində koksartrozun meydana gəlməsində posttravmatik amillərin mühüm rol oynadığını düşündüyümüz qrupda ( $n=40$ ) MOS SF-36 həyat keyfiyyəti sorğusunun RP (rol funksionallığı) şkalası üzrə göstəricilər minimal 0,0 bal, maksimal isə 25,0 bal qeydə alınmaqla, müvafiq qrup üzrə ortalama  $1,3 \pm 1,25$  bal müəyyən edilmişdir. Bu zaman koksartrozun yaranmasında yaş amillərinin əsas rola malik olduğunu düşündüyümüz qrupda ( $n=40$ ) da maksimal və minimal RP şkala göstəriciləri eyniyyət təşkil etsə də, onun ortalama göstəriciləri bir qədər yuxarı  $2,5 \pm 1,72$  bal hesablanmışdır.

Tədqiqat zamanı koksartrozun meydana gəlməsini yaşı amilləri ilə əlaqələndirdiyimiz qrupda ( $n=40$ ) MOS SF-36 həyat keyfiyyəti sorğusunun BP (bədən ağrısı) şkalası üzrə hesablamalar zamanı onun ortalama göstəricisi qrup üzrə  $36,0 \pm 1,55$  bal olmuşdur. Bu dövrə müvafiq tədqiqat qrupunda minimal BP göstəricisi 20,0 bal, maksimal bal isə 42,5 bal olmuşdur. Tədqiqatın bu mərhələsində koksartrozun meydana gəlməsinə polietioloji yanaşlığımız pasiyentlər qrupunda SF-36 sorğusunun BP şkalasının minimal göstəricisi 22,5 bal, maksimal göstəricisi 45,0 bal olmaqla, qrup üzrə ortalama göstərici  $31,0 \pm 1,55$  bal hesablanmışdır.

Koksartrozun metabolik problemlərlə əlaqədar olaraq meydana gəldiğini düşündüyümüz tədqiqat qrupunda ( $n=40$ ) SF-36 həyat keyfiyyəti indeksinin GH şkalası üzrə icra etdiyimiz sorğulama nəticəsində pasiyentlər arasında minimal şkala göstəricisi 30,0 bal, maksimal şkala göstəricisi isə 50,0 bal təşkil etməklə, ümumi qrup üzrə ortalama  $42,8 \pm 1,06$  bal hesablanmışdır. Koksartrozun meydana gəlməsində posttravmatik amillərin əsas rola malik olduğunu düşündüyümüz tədqiqat obyektindəki pasiyentlər arasında GH

şkalasının minimal göstəricisi 30,0 bal, maksimal göstəricisi isə 75,0 bal olmaqla, qrup üzrə ortalama  $50,0 \pm 2,51$  bal müəyyənəşdirilmişdir.

MOS SF-36 sorğusunun VT şkalası üzrə koksartrozun meydana gəlməsində metabolik amillərin əsas rola malik olduğunu düşündürüyümüz tədqiqat qrupunda ( $n=40$ ) həyata keçirdiyimiz sorğulama nəticəsində pasiyentlər arasında onun minimal göstəricisi 20,0 bal və maksimal göstəricisi isə 40,0 bal olduğu müşahidə edilmişdir. Bu mərhələdə uyğun tədqiqat qrupunda VT şkalasının ortalama göstəricisi  $31,5 \pm 1,26$  bal hesablanmışdır. Koksartrozun inkişaf etməsində yaş amilinin mühüm rola malik olduğunu düşündürüyümüz tədqiqat qrupunda ( $n=40$ ) SF-36 həyat keyfiyyəti indeksinin VT şkalasının ortalama göstəricisinin  $43,8 \pm 1,02$  bal olduğu müəyyən olunmuşdur. Bu mərhələdə qrup üzrə minimal VT şkalası göstəricisi 35,0 bal, maksimal göstərici isə 50,0 bal qeydə alınmışdır.

Tədqiqat zamanı koksartrozun meydana gəlməsini posttravmatik amillərlə alaqədar olduğunu düşündürüyümüz tədqiqat qrupunda ( $n=40$ ) MOS SF-36 həyat keyfiyyəti sorğusunun SF (sosial funksionallıq) şkasasının minimal nəticəsi olan pasiyentdə onun nəticəsi 37,5 bal, maksimal göstərici isə 75,0 bal qeydə alınmışdır. Bu qrupdakı ümumi pasiyentlər üzrə SF şkalasının ortalama göstəricisi  $56,9 \pm 2,12$  hesablanmışdır.

Bud-çanaq oynağının müvafiq patologiyanın ortaya çıxamasında poiletioloji amillərin əsas rola malik olduğunu düşündürüyümüz tədqiqat qrupunda ( $n=40$ ) SF-36 sorğusunun SF şkalasının ortalama göstəricisi  $49,4 \pm 2,48$  bal müəyyən edilmişdir. Bu zaman uyğun şkalanın pasiyentlər arasındaki maksimal göstəricisi 62,5 bal və minimal göstəricisi 37,5 bal qeydə alınmışdır. Qeyd etmək lazımdır ki, müxtəlif etiologiyalı koksartrozu pasiyent qruplarında endoprotezləmədən əvvəl həyat keyfiyyəti göstəricilərinin MOS SF-36 sorğusu ilə qiymətəndirilməsi zamanı qruplararası statistiki münasibət göstəriciləri cədvəl 4.6-da verilmişdir.

### Cədvəl 3

### Müxtəlif endoprotezləmə texnikası tətbiq etdiyimiz pasiyent qruplarında endoprotezləmədən sonrakı dövrlərdə pasiyentlərin VAS- ağrı göstəriciləri

Koksartrozun mümkün etiologiyası üzrə tədqiqat qrupları	Müşahidə dövrləri üzrə VAS-ağrı şkalası göstəriciləri, mm				
	Əvvəl	6 ay sonra	P <sub>endo.əvvəl.</sub>	12 ay sonra	P <sub>endo.əvvəl.</sub>
Endoportezləmə texnikasına görə tədqiqat qrupları	26,6±0,40 (23-29)	23,1±0,21 (22-25)	<0,001	22,2±0,30 (18-24)	<0,001
Posterolateral texnika (n=25)	27,5±0,34 (25-32)	22,3±0,33 (19-24)	<0,001	21,3±0,41 (18-25)	<0,001
	>0,05	>0,05		>0,05	
Handinge texnikası (n=25)	26,8±0,37 (23-32)	20,8±0,43 (16-24)	<0,001	20,1±0,38 (17-23)	<0,001
P <sub>1</sub>	>0,05	<0,001		<0,001	
P <sub>2</sub>	<0,05	<0,05		<0,05	

**Qeyd:** p – qruplararası statistiki etibarlılıq (t-Styudent kriteriyası)

Tədqiqat qrupları üzrə endoprotezləmədən əvvəl həyat keyfiyyəti göstəricilərinin MOS SF-36 sorğusu ilə qiymətləndirilməsi məqsədilə həyata keçirdiyimiz tədqiqat nəticəsində müvafiq sorğunun RE (emosional vəziyyət) şkalası üzrə hesablamalar zamanı koksartrozun inkişafında yaş amillərinin əsas rola malik olduğunu düşündürüümüz tədqiqat qrupunda onun ortalama göstəricisi  $3,3 \pm 2,29$  bal qiymətləndirilmişdir. Bu zaman pasiyentlər üzrə fərdi olaraq minimal RE şkalası göstəricisi 0,0 olsa da, maksimal göstərici 33,3 bal olmuşdur. Koksartrozun inkişaf etməsində posttravmatik amillərin əsas rola malik olduğunu düşündürüümüz tədqiqat qrupunda (n=40) SF-36 həyat keyfiyyəti şkalası üzrə sorğulama zamanı onun pasiyentlər arasında maksimal göstəricisi 33,3 bal, minimal göstəricisi isə 0,0 bal təşkil etməklə, qrup üzrə ortalama  $1,7 \pm 1,67$  bal təşkil etmişdir.

Müxtəlif koksartrozu pasiyent qruplarında endoprotezləmədən əvvəl pasiyentlərin yaş, bədən-kütlə indeksi, Kellgrenə görə III və IV

rentgenoloji mərhələdə oynaq problemləri, VAS- ağrı və DAS28 oynaq xəstəliklərinin aktivlik indeksi göstəriciləri öyrənildikdən sonra müvafiq psiyentlərdə tədqiqatın planına uyğun olaraq, endoprotezləmə əməliyyatı həyata keçirilmişdir. Pasiyentlərdə endoprotezləmə həyata keçirildikdən sonrakı 6-cı və 12-ci aylarda pasiyentlərdə tərəfimizdən VAS-ağrı, DAS28 oynaq xəstəliklərinin aktivlik indeksi, EÇS və C-reakтив zülalın miqdarı göstəriciləri tədqiq edilərək endoprotezləmədən əvvəlki anoloji göstəricilərlə müqayisə edilmişdir.

Bud-çanaq oynağında endoprotezləmədən sonrakı 12-ci ayda həyata keçirdiyimiz VAS-ağrı şkalası üzrə sorğulama zamanı onun ortalama göstəricisinin bir qədər də azalaraq,  $21,3 \pm 0,41$  mm olmuşdur. Bu mərhələdə pasiyentlər arasında minimal VAS-ağrı şkalası göstəricisi 18 mm, maksimal şkala göstəricisi isə 25 mm müəyyənləşdirilmişdir. Bu dövrdə müvafiq tədqiqat qrupundan əldə etdiyimiz ortalama VAS-ağrı şkalası göstəricisinin endoprotezləmədən əvvəlki anoloji göstərici ilə statistiki münasibət  $p < 0,001$  olmuşdur.

Tədqiqat nəticəsində endoprotezləməni detalları material və metodlarda verilmiş öz təklif verdiyimiz üsullar həyata keçirdiyimiz tədqiqat qrupunda ( $n=30$ ) endoprotezləmədən əvvəl pasiyentlərdə fərdi olaraq qeydə alınan minimal VAS-ağrı göstəricisi 23 mm, maksimal VAS-ağrı göstəricisi 32 mm olmuşdur. Bu zaman qrup üzrə ortalama VAS-ağrı göstəricisi  $26,8 \pm 0,37$  mm hesablanmışdır. Buna baxamyaraq, qrupdakı pasiyentlərdə endoprotezləmə həyata keçirildikdəsn sonrakı 6-cı ayda həyata keçirdiyimiz anoloji sorğulama prosesi nəticəsində qrup üzrə ortalama göstəricinin azalaraq,  $20,8 \pm 0,43$  mm olduğunu şahidi oluruq. Tədqiqatın bu mərhələsində pasiyentlərdə qeydə alınmış maksimal VAS-ağrı şkalası göstəricisi 24 mm, minimal şkala göstəricisi isə 16 mm müəyyən olunmuşdur. Tədqiqatın bu mərhələsində müvafiq qrupda əldə etdiyimiz ortalama VAS-ağrı şkalası göstəricisi ilə həmin qrupda endoprotezləmədən əvvəlki anoloji göstərici arasındaki statistiki münasibət göstəricisi  $p < 0,001$  müəyyən edilmişdir. Uyğun tədqiqat qrupu üzrə endoprotezləmə tədbirlərindən sonrakı 12-ci ayda pasiyentlərdə VAS-ağrı şkalası üzrə həyata keçirdiyimiz

sorğulama nəticəsində minimal şkala göstəricisi 17 mm, maksimal şkala göstəricisi isə 23 mm olmaqla, ümumi qrup üzrə ortalama  $20,1 \pm 0,38$  mm hesablanmışdır. Bu dövrə əldə etdiyimiz ortalama VAS-ağrı göstəricisinin uyğun qrupun müvafiq şkala üzrə endoprotezləmədən əvvəlki göstərici ilə statistiki münasibəti  $p < 0,001$  olmuşdur.


Tədqiqatın bu mərhələsində əldə etdiyimiz ortalama DAS 28 göstəricisi ilə endoprotezləmədən əvvəl müvafiq qrupda əldə etdiyimiz ortalama şkala göstəricisi arasındaki statistiki münasibət göstəricisi  $p < 0,01$  müəyyən edilmişdir. Endoprotezləmə əməliyyatı həyata keçirildikdən 12 ay sonra müvafiq qrupdakı pasiyentlərdə həyata keçirdiyimiz DAS 28 indeksi üzrə müayinələr zamanı onun ortalama göstəricisinin bir qədər artaraq,  $25,1 \pm 0,26$  olduğunu müşahidə edirik. Bu dövrə pasiyentlərdə qeydə alınan minimal DAS 28 göstəricisi 2,3, maksimal göstəricisi isə 2,7 qeydə alınmışdır. Tədqiqatın müvafiq dövründə əldə etdiyimiz ortalama DAS 28 göstəricisinin endoprotezləmədən əvvəlki anoloji göstərici ilə statistiki münasibəti  $p < 0,05$  müəyyənləşdirilmişdir.

Displastik koksartroz vəziyyət Hardinge texnikası ilə endoprotezləmə yolu ilə müalicə edilmiş pasiyentlərdən ibarət tədqiqat qrupunda ( $n=25$ ) endoprotezləmədən önce DAS 28 indeksinin minimal, maksimal və ortalama göstəriciləri müvafiq olaraq, 2,4, 2,9 və  $26,9 \pm 0,37$  müəyyən edilmişdir. Buna baxmayaraq, qrupdakı pasiyentlərdə endoprotezləmə həyata keçirildikdən sonrakı 6-ci ayda müvafiq indeksin minimal, maksimal və ortalama göstəriciləri uyğun olaraq, 1,9, 2,7 və  $2,34 \pm 0,46$  qeydə alınmışdır. Qeyd etmək lazımdır ki, tədqiqatın endoprotezləmədən sonrakı 6-ci ayda əldə etdiyimiz ortalama DAS 28 göstəricisi ilə endoprotezləmədən əvvəlki ortalama anoloji göstəricinin statistiki münasibət göstəricisi  $p < 0,001$  müəyyən olunmuşdur. Endoprotezləmə əməliyyatından sonrakı 12-ci ayda uyğun indeks üzrə həyata keçirdiyimiz anoloji müayinələr nəticəsində qrup üzrə minimal, maksimal və ortalama göstəricilər müvafiq olaraq, 2,0, 3,0 və  $24,7 \pm 0,51$  hesablanmışdır ki, bu zaman əldə etdiyimiz ortalama göstərici ilə endoprotezləmədən əvvəl əldə etdiyimiz anoloji göstəricilərin statistiki münasibət göstəricisi  $p < 0,01$  olmuşdur.

Tədqiqat zamanı öz təklif etdiyimiz texnika ilə endoprotezləmə həyata keçirdiyimiz tədqiqat qrupunda ( $n=40$ ) endoprotezləmə həyata keçirilməmişdən əvvəl pasiyentlərdən əldə etdiyimiz DAS28 göstəricilərinin orta göstəricisi  $27,5 \pm 0,36$  müəyyənləşdirilmişdir. Bu zaman müvafiq şkalanın pasiyentlərdə qeydə alınan maksimal göstəricisi 3,2, minimal göstəricisi isə 2,4 olmuşdur. Tədqiqat qrupundakı pasiyentlərdə uğurla endoprotezləməm əməliyyatları həyata keçirildikdən sonra 6-cı ayda pasiyentlərdə adı çəkilən indeks üzrə təkrarı müayinələr zamanı onun ortalama göstəricisinin bir qədər azalaraq,  $21,6 \pm 0,54$ -ə yüksəldiyinin şahidi olmuşuq. Bu dövrə tədqiqat obyektləri arasında qeydə alınan minimal DAS28 göstəricisi 1,7, maksimal göstəricisi isə 2,7 müəyyənləşdirilmişdir. Tədqiqatın bu mərhələsi üzrə əldə etdiyimiz ortalama şkala göstəricisi ilə endoprotezləmədən əvvəl bu qrupda qeydə alındığımız anolopji ortalama göstəricinin statistiki münasibəti  $p < 0,001$  müəyyən edilmişdir. Müvafiq tədqiqat qrupu üzrə endoprotezləmədən 1 il yaxud 12 ay keçdikdən sonra pasiyentlərdə uyğun indeks üzrə kompleks müayinələr nəticəsində onun maksimal göstəricisi 2,7, minimal göstəricisi isə 1,9 olmaqla qrup üzrə  $23,4 \pm 0,37$  hesablanmışdır. Tədqiqatın bu mərhələsi üçün uyğun qrup üzrə əldə etdiyimiz ortalama göstəricinin endoprotezləmədən qabaq əldə etdiyimiz ortalama şkala göstəricisi ilə statistiki münasibət göstəricisi  $p < 0,001$  müəyyən edilmişdir.


Qanda EÇS göstəricisinin norma kimi qəbul edilən bu intervaldan aşağı olması ağır qan dövranı çatışmazlıqları, epilepsiya, oraqvari hüceyrə patoloji anemiyası, hemoglobinopatiya-C, hiperproteinemiya, viral hepatitlərdə qanda öd turşusunun miqdarının yüksəlməsi, bəzi nevrozlar və kalsium xlorid, salisilatlar və civə preparatlarının qəbulu zamanı müşahidə edilə bilər.

C-reakтив zülal revmatik xəstəliklərin diaqnostikasında mühümdür. Qanda müvafiq zülal fraksiyasının miqdarı normada 5 mq/L-dən aşağı olmalıdır. Revmatizm, revmatoidli artrit, miokard infarktı, kəskin bakterial, göbələk, parazitar və virus infeksiyaları, endokardit, vərəm, peritonit, ağır cərrahi əməliyyatlardan sonrakı dövr və s. hallarda onun miqdarı yüksəlir.



**Qrafik 1. Müxtəlif endoprotezləmə texnikası tətbiq etdiyimiz pasiyent qruplarında endoprotezləmədən sonrakı dövrlərdə pasiyentlərin qanında EÇS göstəriciləri**

Tədqiqatın endoprotezləmə texnikaları üzrə pasiyentlərdə qanda EÇS göstəricilərinin öyrəndiyimiz mərhələsində posterolateral üsul tətbiq etdiyimiz tədqiqat qrupunda ( $n=25$ ) endoprotezləmədən əvvəl pasiyentlərdən götürdüyümüz venoz qan nümunələrində minimal EÇS göstəricisi  $10,5 \text{ mm/saat}$ , maksimal EÇS göstəricisi isə  $15 \text{ mm/saat}$  qeydə alınmaqla, qrup üzrə ortalama  $12,1 \pm 0,24 \text{ mm/saat}$  hesablanmışdır. Müvafiq tədqiqat qrupunda tərəfimizdən endoprotezləmə həyata keçirildikdən sonrakı 12-ci ayda pasiyentlərdən əldə etdiyimiz qan materiallarında qeydə alınan maksimal EÇS göstəricisi  $13,3 \text{ mm/saat}$ , minimal göstəricisi isə  $9,0 \text{ mm/saat}$  olmaqla, qrup üzrə ortalama əvvəlki dövrlə müqayisədə bir qədər aşağı,  $11,6 \pm 0,18 \text{ mm/saat}$  müəyyənləşdirilmişdir.



**Qrafik 2. Müxtəlif endoprotezləmə texnikası tətbiq etdiyimiz pasiyent qruplarında endoprotezləmədən sonrakı dövrlərdə pasiyentlərin qanında C-reaktiv zülalın səviyyə göstəriciləri**

Tədqiqat zamanı Hardinge endoprotezləmə texnikasından istifadə etdiyimiz pasiyentlər qrupunda bud-çanaq oynağındaki xəstəliyi endoprotezləmə yolu ilə aradan qaldırılmamışdan əvvəl pasiyentlərdən götürdüyümüz qan nümunələrində ortalama EÇS göstəricisi  $12,7 \pm 0,36$  mm/saat hesablanmışdır. Bu zaman fərdi olaraq, pasiyentlərdə qeydə alınan minimal EÇS göstəricisi 9,5 mm/saat, maksimal göstəricisi isə 15 mm/saat olduğu müşahidə edilmişdir.

Qrupdakı pasiyentlərdə tərəfimizdən bud-çanaq oynağında endoprotezləmə əməliyyatları uğurla icra edildikdən sonrakı 12-ci ayda onlardan əldə etdiyimiz venoz qan nümunələrində qeydə alınan minimal EÇS göstəricisi 7,8 mm/saat, maksimal EÇS göstəricisi isə 11 mm/saat müəyyən edilməklə qrup üzrə ortalama  $9,1 \pm 0,18$  mm/saat hesablanmışdır. Tədqiqatın bu müşahidə mərhələsi zamanı pasiyentlər üzrə əldə etdiyimiz ortalama EÇS göstəricisi ilə tədqiqatın endoprotezləmədən əvvəlki dövründə

əldə etdiyimiz anoloji göstəricinin statistiki münasibət göstəricisi  $p<0,001$  müəyyən olunmuşdur.

Öz təklif etdiyimiz texnika ilə endoportezləmə icra etdiyimiz tədqiqat qrupundakı ( $n=30$ ) pasiyentlərdən götürdüyümüz qan materiallarının tədqiqi zamanı minimal, maksimal və ortalama EÇS göstəriciləri müvafiq olaraq, 11,0 mm/saat, 17,0 mm/saat və  $14,2\pm0,38$  mm/saat olduğu qeydə alınmışdır. Pasientlərdə tərəfimzidən uğurla bud-çanaq oynığında endoprotezləmə əməliyyatları həyata keçirildikdən sonra 12-ci ayda tədqiqat obyektlərindən əldə etdiyimiz qan nümunələrinin hematoloji müayinələri nəticəsində ortalama EÇS göstəricisinin əvvəlki dövrə müqayisədə azalaraq,  $8,7\pm0,28$  mm/saat-a endiyinin şahidi olurraq. Tədqiqatın bu dövründə pasiyentlərdə qeydə alınan minimal EÇS göstəricisi 6,0 mm/saat, maksimal göstəricisi isə 11 mm/saat aşkar edilmişdir.

Qeyd edək ki, müvafiq tədqiqat qrupu üzrə bu mərhələdə pasiyentlərdən əldə etdiyimiz ortalama EÇS göstəricisi ilə endoprotezləmədən əvvəlki anoloji göstəricinin statistiki münasibət göstəricisi  $p<0,001$  müəyyənləşdirilmişdir.

Tədqiqat nəticəsində öz təklif etdiyimiz əməliyyat texnikasına üstünlük verdiyimiz qrupda ( $n=30$ ) endoprotezləmədən önce pasiyentlərin qan nümunələrində qeydə alınan minimal və maksimal CRP səviyyəsi göstəriciləri müvafiq olaraq, 6,6 mq/L və 10,7 mq/L olmuşdur. Tədqiqatın bu dövründə pasiyentlərin ümumilikdə ortalama CRP göstəricisi  $8,4\pm0,26$  mq/L hesablanmışdır.

Uyğun tədqiqat qrupunda müvəffəqiyyətlə endoprotezləmə əməliyyatları həyata keçirildikdən sonrakı 12-ci ayda həyata keçirdiyimiz qan müayinələri zamanı müşahidə edilən maksimal və minimal CRP göstəriciləri 6,5 mq/L və 4,6 mq/L təşkil etmişdir ki, bu da qrup üzrə ortalama CRP göstəricisi azalaraq,  $5,4\pm0,11$  mq/L hesablanmışdır. Müvafiq ortalama CRP göstəricisi ilə endoprotezləmədn qabaq bu qrupdakı ortalama CRP göstəricisi arasındaki statistiki münasibət  $p<0,001$  müəyyən olunmuşdur.

Təkrari endoprotezləmə həyata keçirməli olduğumuz müxtəlif etiologiyalı koksartrozlu pasiyentlərdə ikincili

əməliyyatdan əvvəl və sonra qan nümunələrində EÇS, C-reaktiv zülal səviyyəsi göstərıcıları, zülalların oksidləşmə modifikasiyaları (ZOM) miqdarları, MDA səviyyələri, TNF $\alpha$ , İL-1 və İL-6 səviyyələrinin müqayisəli qiymətləndirilməsi məqsədilə həyata keçirdiyimiz tədqiqat nəticəsində koksartrozun meydana gəlməsində yaş amillərinin üstünlük təşkil etdiyini fikirləşdiyimiz tədqiqat qrupunda ( $n=30$ ) endoprotezləmədən sonra ağrılaşma ilə əlaqədar olaraq xəstəxanaya müraxiət edərkən yaxud başqa sözlə ikincili cərrahi əməliyyatdan əvvəl pasiyentlərdən əldə etdiyimiz qan nümunələrində qeydə alınan minimal EÇS göstəricisi 26,3 mm/saat, maksimal qeydə alınan göstərici isə 32,8 mm/saat olmaqla, qrup üzrə ortalama  $29,2 \pm 0,36$  mm/saat müəyyənləşdirilmişdir. Buna baxmayaraq, müvafiq tədqiqat qrupundakı pasiyentlərdə tərəfimizdən ikincili cərrahi əməliyyatlar həyata keçirildikdən sonrakı 12-ci ayda həyata keçirdiyimiz qan müayinələri nəticəsində minimal EÇS göstəricisi 19,6 mm/saat, maksimal EÇS göstəricisi isə 24,3 mm/saat qeydə alınmaqla qrup üzrə ortalama göstərici azalaraq,  $22,5 \pm 0,23$  mm/saat-a enmişdir.

Qeyd etmək lazımdır ki, tədqiqatın bu müayinə mərhələsində əldə etdiyimiz ortalama göstərici ilə ikincili cərrahi əməliyyatdan əvvəl bu qrupda əldə etdiyimiz ortalama EÇS göstəricisi arasındakı statistiki münasibət göstəricisi  $p < 0,001$  müəyyən olunmuşdur.

Tədqiqatın koksartrozun meydana gəlməsində posttravmatik amilləri həllədici rola malik olduğunu düşündürüyümüz, endoprotezləmə əməliyyatı uğursuz nəticələnmiş və ikincili əməliyyat üçün müraciət etmiş pasiyent qrupunda ( $n=30$ ) ikincili cərrahi müdaxilədən əvvəl və 12 ay sonra əldə etdiyimiz qan nümunələrində minimal, maksimal və ortalama EÇS göstəricilərini müəyyənləşdirdiyimiz mərhələsində əməliyyatöncəsi ortalama EÇS göstəricisi  $28,0 \pm 0,30$  mm/saat olduğu hesablanmışdır.

#### Cədvəl 4

#### Təklif olunan minimal invaziv cərrahi əməliyyatdan əvvəlki və sonrakı dövrlərdə pasiyentlərin qanında EÇS göstəriciləri

Displastik koksartrozun etiologiyası	Pasiyent qrupları üzrə EÇS göstəriciləri, mm/saat-la		P
	İkincili cərrahi əməliyyatdan əvvəl	İkincili cərrahi əməliyyatdan 6 ay sonra	
Yaş amili (n=30)	29,2±0,36 (26,3-32,8)	22,5±0,23 (19,6-24,3)	<0,001
Posttravmatik səbəblər (n=30)	28,0±0,30 (25,4-31,4)	21,2±0,22 (19,0-22,8)	<0,001
P1	<0,05	<0,001	
Metabolik səbəblər (n=30)	27,4±0,41 (24,2-31,5)	17,3±0,18 (15,8-19,5)	<0,001
P1	<0,01	<0,001	
P2	>0,05	<0,001	

**Qeyd:** p – qruplararası statistiki etibarlılıq

Tədqiqatın koksartrozun meydana gəlməsində posttravmatik amilləri həllədici rola malik olduğunu düşündürümüz, endoprotezləmə əməliyyatı uğursuz nəticələnmiş və ikincili əməliyyat üçün müraciət etmiş pasiyent qrupundan (n=30) əldə etdiyimiz qan nümunələrində C-reaktiv zülalın (CRP) səviyyə göstəricilərini öyrəndiyimiz mərhələsi zamanı ən aşağı CRP göstəricisi qeydə alınan bioloji materialda onun səviyyəsi 19,3 mq/L, ən yüksək olan göstərici isə 24,8 mq/L olmaqla qrup üzrə ortalama 22,5±0,31 mq/L hesablanmışdır. Buna baxmayaraq, uyğun qrupda ikincili cərrahi əməliyyatlardan 12 ay sonra tədqiqat obyektlərindən əldə etdiyimiz qan nümunələrində qeydə alınan minimal CRP səviyyəsi göstəricisi 16,4 mq/L və maksimal göstərici isə 19,8 mq/L olmuşdur.

Tədqiqatın endoprotezləmə əməliyyatı uğursuz olmuş müxtəlif etiologiyalı koksartrozlu pasiyent qrupları üzrə ikincili cərrahi əməliyyatdan əvvəlki və sonrakı dövrlərdə pasiyentlərin qanında

malondialdehidin (MDA) səviyyə göstəricilərini öyrəndiyimi mərhələsi nəticəsində koksartrozun minkışafında posttravmatik amilləri həllədici olduğunu düşündüyümüz tədqiqat qrupunda ( $n=30$ ) ikincili cərrahi müdaxilədən əvvəl əldə etdiyimiz qan nümunələrində ortalama MDA səviyyəsinin  $40,9 \pm 0,31$  nmol/ml olduğu ortaya çıxmışdır. Bu zaman pasiyentlər arasında qanında minimal MDA səviyyəsi olanda onun miqdarı 38,4 nmol/ml, maksimal olanıñkı isə 44,0 nmol/ml müəyyənləşdirilmişdir. Bu tədqiqat qrupunda tərəfimizdən ikincili cərrahi müdaxilələr həyata keçirildikdən 12 ay sonra pasiyentlərdən götürdüyüümüz qan materialları arasında minimal MDA səviyyəsi 25,0 nmol/ml maksimal səviyyəsi isə 28,7 nmol/ml olmaqla qrup üzrə ortalama  $26,6 \pm 0,20$  nmol/ml hesablanmışdır. Bu göstərici ilə ikincili cərrahi əməliyyatdan əvvəlki ortalama MDA göstərici arasındaki statistiki münasibət  $p < 0,001$  müəyyənləşdirilmişdir.

Endoportezləmə həyata keçirdiyimiz ancaq arzuolunmaz nəticələr səbəbindən ikincili cərrahi müdaxilələrə ehtiyat yaranmış pasiyentlərdən ibarət koksartrozun müxtəlif etioloji qrupları üzrə tədqiqat obyektlərinin qan nümunələrində minimal, maksimal və ortalama IL-2 səviyyələrini müəyyənləşdirdiyimiz tədqiqat mərhələsində koksartrozun meydana gəlməsində yaş amillərinin üstünlük təşkil etdiyini düşündüyümüz tədqiqat qrupunda ( $n=30$ ) ikincili cərrahi müdaxilələr həyata keçirilməmişdən əvvəl pasiyentlərin qan nümunələrində ortalama IL-2 səviyyəsi göstəricisi  $3,78 \pm 0,12$  U/ml təşkil etmişdir. Bu zaman pasiyentlərin qan nümunələrində fərdi olaraq qeydə alınan minimal və maksimal IL-2 səviyyəsi göstəriciləri ardıcıl olaraq, 2,58 U/ml və 4,82 U/ml qeydə alınmışdır. Müvafiq tədqiqat obyektlərində tərəfimizdən zəruri ikincili cərrahi müdaxilələr həyata keçirildikdən sonrakı 12-ci ayda icra etdiyimiz anoloji müayinələr nəticəsində pasiyentlərin qan materiallarında qeydə alınan minimal, maksimal və ortalama IL-2 səviyyəsi göstəricilər ardıcıl olaraq, 2,46 U/ml, 4,38 U/ml və  $3,36 \pm 0,10$  U/ml müəyyənləşdirilmişdir. Qeyd etmək lazımdır, ikincili cərrahi əməliyyatlardan 12 ay sonra əldə etdiyimiz ortalama IL-2 səviyyəsi göstəricisi ilə cərrahi əməliyyatdan əvvəlki ortalama

İL-2 səviyyəsi göstəricisi arasındaki statistiki münasibət göstəricisi  $p<0,01$  olmuşdur.

Tədqiqat zamanı koksartrozun inkişaf etməsində posttravmatik amillərin əsas rola malik olduğunu düşündürümüz və endoportezləmə əməliyyatı uğursuz olan pasiyentlərdən ibarət tədqiqat qrupunda ( $n=30$ ) zəruri ikincili cərrahi əməliyyatlardan əvvəl tədqiqat obyektlərində götürdüyümüz qan nümunələrində İL-2-nin ortalama səviyyəsinin  $4,17\pm0,12$  U/ml olduğu müəyyənləşdirilmişdir ki, bu zaman pasiyentlərdə qeydə alınan minimal İL-2 səviyyəsi 3,06 U/ml və maksimal səviyyə göstəricisi isə 5,14 U/ml olmuşdur. Bu qrupdakı tədqiqat obyektlərindən cərrahi müdaxilələrdən sonra əldə etdiyimiz qan nümunələrində ortalama İL-2 səviyyəsi göstəricisinin azalaraq,  $3,24\pm0,09$  U/ml-ə endiyinin şahidi oluruq.

### Cədvəl 5

#### İkincili cərrahi əməliyyatdan əvvəlki və sonrakı dövrlərdə pasiyentlərin qanında İL-2 interleykin fraksiyasının səviyyə göstəriciləri

Displastik koksaltrozun etiologiyası	Qruplar üzrə qanda İL-2 interleykin fraksiyasının səviyyə göstəriciləri, U/ml ilə		P
	İkincili cərrahi əməliyyatdan əvvəl	İkincili cərrahi əməliyyatdan 12 ay sonra	
Yaş amili ( $n=30$ )	$3,78\pm0,12$ (2,58-4,82)	$3,36\pm0,10$ (2,46-4,38)	$<0,01$
Posttravmatik səbəblər ( $n=30$ )	$4,17\pm0,12$ (3,06-5,14)	$3,24\pm0,09$ (2,34-4,27)	$<0,001$
$P_1$	$<0,05$	$>0,05$	
Metabolik səbəblər ( $n=30$ )	$4,14\pm0,09$ (3,22-4,93)	$3,03\pm0,07$ (2,32-3,57)	$<0,001$
$P_1$	$<0,05$	$<0,01$	
$P_2$	$>0,05$	$>0,05$	


**Qeyd:** p – qruplararası statistiki etibarlılıq.

Endoprotezləmə əməliyyatı həyata keçirilmiş ancaq arzuolunmaz nəticələr qeydə alduğumuz müxtəlif etiologiyaya malik

kokksartrozlu pasiyentlərdən ibarət pasiyent qruplarında ikincili cərrahi müdaxilələrdən əvvəl və sonra qan nümunələrində TNF $\alpha$  səviyyələrinin müəyyənləşdirildiyi mərhələsində koksartrozun inkişaf etməsində metabolik amillərin həllədici olduğunu düşündürüyümüz tədqiqat qrupunda ( $n=30$ ) nəzərdə tutulmuş ikincili əməliyyatları icra etməmişdən əvvəl pasiyentlərin qan nümunələrində qeydə alınan minimal, maksimal və ortalama TNF $\alpha$  səviyyəsi göstəriciləri müvafiq olaraq, 43,8 pg/ml, 51,2 pg/ml və  $46,8 \pm 0,44$  pg/ml müəyyənləşdirilmişdir. Tədqiqat qrupundakı pasiyentlərdə planlaşdırduğumız ikincili cərrahi müdaxilələri həyata keçirdikdən 12 ay sonra onların qan nümunələrinin analizi nəticəsində qeydə alınan minimal TNF $\alpha$  səviyyəsi göstəricisi 37,5 pg/ml və maksimal göstəricisi 42,0 pg/ml olmaqla qrup üzrə ortalama səviyyə göstəricisinin  $39,2 \pm 0,24$  pg/ml olduğu hesablanmışdır.

Tədqiqatın koksartrozun mümkün etioloji qrupları üzrə endoprotezləmnin arzuolunmaz nəticə verdiyi pasiyentlərdən ibarət tədqiqat qruplarından götürdüyüümüz qan nümunələrində IL-6 sitokin fraksiyasının səviyyə göstəricilərini müəyyənləşdiriyimiz mərhələsi nəticəsində müvafiq bud-çanaq xəstəliyinin yaranmasında yaş amillərinin əsas rola malik olduğunu düşündürüyümüz tədqiqat qrupunda ( $n=30$ ) ikincili zəruri cərrahi müdaxilələr həyata keçirilməmişdən əvvəl pasiyentlərdən əldə etdiyimiz venoz qan nümunələrində adı çəkilən sitokinin minimal səviyyə göstəricisi 20,2 U/ml, maksimal göstəricisi isə 24,4 U/ml olmaqla qrup üzrə ortalama  $23,1 \pm 0,26$  U/ml təşkil etmişdir. Müvafiq pasiyent qrupunda tərəfimizdən zəruri ikincili cərrahi müdaxilələr həyata keçirildikdən 12 ay sonra tədqiqat obyektlərindən əldə etdiyimiz anoloji bioloji materiallarda ortalama IL-6 səviyyəsi göstəricisi  $15,7 \pm 0,15$  U/ml hesablanmışdır. Bu göstərici ilə ikincili cərrahi müdaxilələrdən əvvəl əldə etdiyimiz ortalama IL-6 səviyyəsi göstəricisi ilə statistiki münasibəti  $p < 0,001$  təşkil etmişdir. Tədqiqatın bu mərhələsi zamanı tədqiqat obyektlərinin qan nümunələri arasında minimal IL-6 səviyyəsinə malik olanında 14 U/ml, maksimal göstəriciyə malik olanındı isə 16,8 U/ml qeydə alınmışdır .

Tədqiqatın endoprotezləmə əməliyyatı gözlədiyimiz nəticə verməyən və ikincili cərrahi müdaxilə planlaşdırduğumız koksartrozun meydana gəlməsində posttravmatik amillərin həllədici olduğunu düşündürümüz pasiyent qrupunda ( $n=30$ ) cərrahi müdaxilələrdən əvvəl qan nümunələrində qeydə alınnan minimal, maksimal və ortalama IL-6 səviyyəsi göstəricilərinin ardıcıl olaraq, 18,7 U/ml, 24,3 U/ml və  $21,9 \pm 0,32$  U/ml müəyyənləşdirilmişdir. Uyğun qrup üzrə pasiyentlərdə planlaşdırduğumız ikincili cərrahi müdaxilələr həyata keçirildikdən sonrakı 12-ci ayda həyata keçirdiyimiz qan müayinələri nəticəsində tədqiqat obyektlərində qeydə alınan minimal, maksimal və ortalama IL-6 səviyyəsi göstəriciləri müvafiq olaraq, 13,7 U/ml, 16,8 U/ml və  $15,7 \pm 0,16$  U/ml olmuşdur.



**Qrafik 3. Displastik koksartrozlu pasiyent qrupları üzrə ikincili cərrahi əməliyyatdan əvvəlki və sonrakı dövrlərdə pasiyentlərin qanında IL-6 interleykin fraksiyasının səviyyəsi**

Koksartrozun inkişaf etməsində posttravmatik amillərin əsas olduğu qərarına gəldiyimiz və endoprotezləmə əməliyyatlarından sonra arzuolunmaz nəticələr qeydə alınaraq, ikincili cərrahi

müdaxilələrə ehtiyac yaranmış qrupda ( $n=30$ ) müvafiq müalicə tədbirlərinə başlamamışdan əvvəl xəstəxanaya gələrkən sakitlik vəziyyətində VAS-ağrı şkalası üzrə sorğunun ortalama göstəricisinin  $55,6 \pm 1,15$  mm olduğu hesablanmışdır. Bu zaman qrup üzrə qeydə alınan minimal VAS-ağrı (sakitlik) şkalası göstəricisi 46 mm və maksimal göstəricisi isə 65 mm qeydə alınmışdır. Qrup üzrə tədqiqat obyektlərində zəruri ikincili cərrahi müdaxilələr həyata keçirildikdən 3 ay sonra sakitlik vəziyyətində VAS-ağrı şkalası üzrə sorğulama nəticəsində qrup üzrə minimal, maksimal və ortalama göstəricilər ardıcıl olaraq, 37 mm, 45 mm və  $40,5 \pm 0,45$  mm müəyyən olunmuşdur. Tədqiqat bir sonrakı mərhələsi yaxud ikincili cərrahi müdaxilələrdən sonrakı 6-cı ayda həyata keçirdiyimiz VAS-ağrı (sakitlik vəziyyətində) şkalasına görə sorğulama nəticəsində minimal, maksimal və ortalama göstəricilər müvafiq olaraq, 30 mm, 37mm və  $34,5 \pm 0,39$  mm qeydə alınmışdır.

Endoprotezləmə həyata keçirdiyimiz lakin arzuolunmaz nəticələr hasil olan metabolik problemlərlə əlaqədar olaraq koksartroz yaranmış pasiyentlərdən ibarət tədqiqat qrupunda ( $n=30$ ) planlaşdırduğumuz ikincili cərrahi əməliyyatlardan əvvəl VAS-ağrı (sakitlik vəziyyətində) şkalası üzrə sorğulama zamanı onun ortalama göstəricisinin  $54,6 \pm 1,21$  mm olduğunu şahidi oluruq. Bu zaman uyğun qrupdakı tədqiqat obyektlərində qeydə alınan minimal VAS-ağrı şkalası göstəricisi 45 mm, maksimal göstəricisi isə 68 mm olmuşdur.

Yaş amillərinin mühüm olduğunu düşündürümüz tədqiqat qrupunda icra etdiyimiz uğursuz endoprotezləmə əməliyyatlarından sonra zəruri ikincili cərrahi müdaxilələrdən əvvəl tədqiqat obyektlərində icra etdiyimiz VAS-ağrı (oynaqtrafi palpasiya) şkalası üzrə sorğulama nəticəsində onun ortalama göstərcisinin  $41,6 \pm 0,60$  mm olduğu hesablanmaqla ortaya çıxmışdır. Bu zaman pasiyentlərdə qeydə alınan minimal və maksimal anoloji göstəriciləri uyğun olaraq, 37 mm və 49 mm təşkil etmişdir. Bun baxmayaraq, müvafiq tədqiqat qrupunda tərəfimizdən zəruri ikincili cərrahi müdaxilələr həyata keçirildikdən sonrakı 3-cü ayda icra etdiyimiz VAS-ağrı (plapasiya zamanı) şkalası üzrə sorğulama zamanı onun minimal, maksimal və ortalama göstəriciləri əhəmiyyətli dərəcədə azalaraq, ardıcıl olaraq, 27 mm, 36 mm və  $31,4 \pm 0,52$  mm qeydə alınmışdır. Bu tendensiya tədqiqatın

ikincili cərrahi müdaxilələrdən sonrakı 6-cı ayda həyata keçirdiyimiz sorğulamalar zamanı da qeydə alınmışdır. Belə ki, bu dövrdə pasiyentlərdə qeydə alınan minimal və maksimal VAS-ağrı (palpasiya zamanı) şkalası göstəriciləri 25 mm və 32 mm olmaqla, qrup üzrə ortalama  $28,6 \pm 0,36$  mm göstərici əldə etmişik. Bu göstərici həm ikincili cərrahi müdaxilələrdən əvvəlki, həm də onlardan 3 ay sonrakı anoloji göstəricilərdən nəzərəçarpacaq dərəcədə aşağıdır.

## NƏTİCƏLƏR

1. Cərrahi müdaxilə zərurəti yaradan bud-çanaq oynağının degenerativ-distrofik xəstəlikləri içərisində əsas yeri displastik koksartrozlar tutur ki, bu halda, endoprotezləşdirmə planlaşdırılmış və yaşı 50-dən yuxarı olan şəxslər arasında üstünlük təşkil etmişdir (47,64%) [8, 11, 17].
2. Koksartrolarda total endoprotezləşdirmə əməliyyatı zamanı əksər hallarda tətbiq edilən lateral Hardinge girişü ilə müqayisədə oynaq anatomiyasının hərtərəfli qiymətləndirilməsi, əzələ qrupunun zədələnməməsi, erkən səmərəli reabilitasiya aparılması və oynağın funksional bərpasına nail olma baxımından mini invaziv kəsik daha məqsədə uyğun hesab olunur. Mini invaziv girişə əsas göstərişlər aşağı bədən çəki indeksi ( $<25$ ), yumşaq toxumalarda geniş çaplı toxumasının olmaması hesab edilə bilər [2, 21].
3. Mini invaziv girişlə aparılan əməliyyatlardan sonrakı laborator göstəricilər daha tez normallaşmağa meylli olmuşdur ( C-reakтив zülalın səviyyəsi: Harding cərrahi kəsiyi:  $7,9 \pm 0,23$  (5,8-10,7);  $5,6 \pm 0,12$  (5,0-7,5),  $p < 0,001$ . Mini invaziv giriş:  $8,4 \pm 0,26$  (6,6-10,7);  $5,4 \pm 0,11$  (4,6-6,5),  $p < 0,001$ . ECŞ göstəriciləri: Harding cərrahi kəsiyi:  $12,7 \pm 0,36$  (9,5-15,0);  $9,1 \pm 0,1$  (8,7,8-11,0),  $p < 0,001$ . Mini invaziv giriş:  $14,2 \pm 0,38$  (11,0-17,0);  $8,7 \pm 0,28$  (6,0-11,0)),  $p < 0,001$  [19, 20].
4. Əməliyyatdan qabaq və sonrakı dövrdə VAS və DAS 28 qiymətləndirmə şkalası ilə mini invaziv girişlərdən sonrakı dövrdə digərlərinə nisbətən ağrının daha əhəmiyyətli azalmasını

- göstərdi (VAS-a görə: Harding cərrahi kəsiyi:  $27,5 \pm 0,34$  (25-32);  $22,3 \pm 0,33$  (19-24),  $p > 0,05$ . Mini-invaziv giriş:  $26,8 \pm 0,37$  (23-32);  $20,8 \pm 0,43$  (16-24);  $20,1 \pm 0,38$  (17-23)),  $p < 0,001$ . (DAS 28-ə görə: Harding cərrahi kəsiyi:  $26,9 \pm 0,37$  (24-29);  $23,4 \pm 0,46$  (19-27);  $24,7 \pm 0,51$  (20-30),  $p < 0,01$ . Mini invaziv giriş:  $27,5 \pm 0,36$  (24-32);  $21,6 \pm 0,54$  (17-27);  $23,4 \pm 0,37$  (19-27)),  $p < 0,001$  [18, 20].
5. Əməliyyatdan öncə və sonra dinamik laborator qiymətləndirilən proseslərin aktiv faza göstəriciləri olan EÇS, C-reaktiv zülal SRP, leykositoz, İL-6 kimi faktorlar həm əməliyyatdan sonrakı dövrdə toxumalarda gedən bərpa prosesinin, həm də müxtəlif patoloji halların (naməlum ağrı sindromunun, irinli iltihabi proseslərin) qiymətləndirilməsində mühüm göstəricisi rolunu oynayır [24, 34].
  6. Mənşeyindən asılı olmayaraq müxtəlif tip koksartrozlarda aparılan endoprotezləşdirmədən sonrakı dövrdə kliniki-laborator və VAS, DAS28 şkalası göstəricilərinin də normallaşmasına baxmayaraq əməliyyat zamanı oynaq toxumalarının vəziyyətini də nəzərə almaqla implant elementi ilə sümük toxuması arasında gedən erkən integrasiya proseslərinin pozulmaması üçün əlavə dayaq vasitəsindən 6 həftə müddətində istifadə olunaraq tam yüklenmənin istisnası məqsədə uyğundur [6, 9, 24, 29].
  7. Koksartrozun meydana gəlməsində postravmatik amillərin və metabolik problemlərin həllədici olduğu və metabolik problemlərin müqayisəvi olaraq üstünlük təşkil etdiyi qrupda əldə etdiyimiz materialların tədqiqi nəticəsində WOMAC indeksinin ağrı şkalası üzrə ortalama göstərici  $36,2 \pm 0,77$  olmuşdur ( $P < 0,001$ ) [21].
  8. Əməliyyatdan sonrakı dövrdə irinli iltihabi proseslər və avaskulyar laxlama istisna olunaraq qeyd olunan laborator göstəricilərin artımı fonunda bir sıra xəstələrdə ağrı sindromunu oynaqətrafi toxumalarda gedən reaktiv iltihabi proseslərlə əlaqələndirilir [1, 24, 26].
  9. Displastik koksartrozu xəstələrdə (Grove III-IV) semenisiz total artroplastika zamanı, sirkə kasası rekonstruksiyasında, xüsusilə sirkə kasasının mərkəzi defekti olan xəstələrdə “blok-qreft”-in

istifadəsi daha uğurlu nəticələr alınmasına imkan verir [12, 29, 30].

## PRAKTİKİ TÖVSIYƏLƏR

1. Etioloji faktorlardan asılı olmayaraq koksartroz zamanı mini invaziv cərrahi taktika seçimi zəminində bud-çanaq oynaqlarının total endoprotezləşdirmə əməliyyatı uzunmüddətli yaxşı nəticələrlə müşayət olunan yüksək effektiv müalicə metodudur.
2. Əməliyyatdan sonrakı müxtəlif dövrlərdə müşahidə olunan ağrılaşmaların qarşısını almaq üçün əməliyyat zamanı buraxılan texniki səhvlər, xəstələrin reabilitasiya qaydalarına riayət etməməsi halların sayının azalması ilə yanaşı mini-invaziv kəsik üsulunun geniş tədbiqi məqsədə uyğun hesab edilir.
3. Koksartroz zamanı kliniki müayinə tədbirləri ilə yanaşı elmi-tədqiqat işində öz əksini tapan laborator üsulların da həyata keçirilməsi praktiki baxımdan əlverişli hesab edilir və xəstələrin sonrakı reabilitasiyasında istiqamətverici göstəricilər xarakteri daşıya bilər.
4. Koksartrozu pasiyentlərdə xüsusi mini-invaziv kəsik üsulu ilə endoportezləmənin həyata keçirilməsi onlarda ağrılaşma ehtimalını azaldır və sürətli reabilitasiya üçün zəmin yaratdır.

## DİSSERTASIYA MÖVZUSU ÜZRƏ ÇAP OLUNMUŞ ELMİ İŞLƏRİN SİYAHISI

1. Nəsirli C.Ə., Məsimov H.M., Qasımov Q.C., Əhmədzadə Ə.Y. Bud-çanaq və diz oynaqlarının endoprotezləşməsindən sonra reabilitasiyanın əhəmiyyəti / Cərrahiyə jurnalı, 2016, №2, səh.69-72.
2. Nəsirli C.Ə., Məsimov H.M., Qasımov Q.C., Əhmədzadə Ə.Y. Displastik koksartrozun cərrahi müalicəsi / Sağlamlıq Elmi-praktik jurnal, Bakı, 2016, №4, səh.198-200.
3. Насирли Дж.А., Масимов Г.М. Артрапластика тазобедренного сустава при диспластических коксартрозах

- /Травмология және Ортопедия, Астана, №3-4 (37-38), 13-14 октября 2016, стр.100-104.
4. Nəsirli C.Ə., Əhmədzadə Ə.Y., Məsimov H.M., Qasımov Q.C. Displastik koksartrozun cərrahi müalicəsi / Azərbaycan Tibb jurnalı, Bakı, 2016, №3, səh.127-131.
  5. Nəsirli C.Ə., İskəndərzadə T.E, Poluxov R.Ş., Xəlilov N.C. Bud-çanaq və diz oynaqlarının endoprotezləşməsindən sonra düzgün reabilitasiya qaydalarının əhəmiyyətinin gələcək fiziki aktivlikdə rolu / Azərbaycan Tibb jurnalı (Xüsusi buraxılış), Bakı, 11-12 may 2019, səh.52-55.
  6. Насирли Дж.А., Ахмедзаде А.Я. Реабилитация больных после эндопротезирования крупных суставов нижних конечностей / Висник Проблем биологии и медицини, Украина, 2020, №1(155), стр.170-175.
  7. Насирли Дж.А. Применение раннего эндопротезирования тазобедренного сустава у больных с переломами шейки бедренной кости / Актуальн проблеми сучасної медицини, Полтава, 2020, Том 20, Випуск 2(70), стр.59-62.
  8. Nəsirli C.Ə. 2003-2018-ci illərdə aparılmış endoprotezləşdirmənin retrospektiv təhlili / Sağlamlıq Elmi-praktik jurnal, Bakı, 2020, Cild 15, №2, səh.68-74.
  9. Nəsirli C.Ə. Bud-çanaq oynağının displastik koksartrozu zamanı endoprotezləşdirilmə / Sağlamlıq Elmi-praktik jurnal, Bakı, 2020, №3, səh.24-29.
  10. Nəsirli C.Ə. Endoprotezləmə əməliyyatı həyata keçirilən koksartrozu pasiyentlərdə müxtəlif risk amilləri / Azərbaycan Təbabətinin Müasir Nailiyyətləri, Rüblük elmi-praktik jurnal, Bakı, 2020, № 3, səh.104-110.
  11. Nəsirli C.Ə. 2003-2018-ci illərdə koksartroz və qonartrozla əlaqədar əməliyyat olunmuş pasiyentlərin yaş və cinsə görə təhlili / Azərbaycan Təbabətinin Müasir Nailiyyətləri, Rüblük elmi-praktik jurnal, 2021, № 1, səh.121-129.
  12. Nəsirli C.Ə. Koksartrozu pasiyentlərdə müxtəlif üsullarla endoprotezləmədən əvvəl və sonra VAS-ağrı və DAS28 oynaq xəstəliklərinin aktivlik indeksi göstəriciləri / Azərbaycan

Тəbabətinin Müasir Nailiyyətləri, Rüblük elmi- praktik jurnal, Bakı, 2022, № 3, səh.162-168.

13. Nəsirli C.Ə. Koksartozlu pasiyentlərdə endoprotezləmə zamanı minimal invaziv cərrahiyə üsullarının tətbiqinin effektivliyi /Azərbaycan Tibb jurnalı, Bakı, 2022, № 4 стр.115-120.
14. Насирли Дж.А. Фактори ризику розвитку патологічних процесів у структурах тазостегнового сглобу / Світ медицини та біології, Україна, 2022, № 1(79), стр.108-112.
15. Насирли Дж.А. Хірургічні малі доступи при тотальному ендопротезуванні пацієнтів з диспластичним коксартрозом / Світ медицини та біології, Україна, 2022, № 4(82), стр.128-132.
16. Насирли Дж.А. Хирургическая тактика для оптимизации технологии тотального эндопротезирования тазобедренного сустава / Хирургия Восточная Европа. International Scientific Journal, Травмотология и ортопедия, Беларусь, 2022, № 4, стр.558-570.
17. Nasirli J.A., Naibova E.M. Caudal block in combination with general anesthesia as the best method of anesthesia for large joint replacement / Journal of Anesthesia & Critical Care: Open Access, 2023, Volume 15, Issue 2, səh. 66-68.
18. Nasirli J.A., Naibova E.M. Our Approach to Anesthesia in Knee and Hip Arthroplasty / HSOA Journal of emergency Medicine, Trauma and Surgical Care, 2023, Volume 9, Issue 1, 100066, p.1-4.
19. Nasirli J.A. Results of hip replacement in patients with dysplastic coxarthrosis with various surgical access options / Georgian Medical News. Ежемесячный научный журнал, Тбилиси, 2023, № 3(336), səh. 49-53.
20. Nasirli J.A., Nasibova E.M. Our Approach to Anesthesia in Knee and Hip Arthroplasty / Global Journal of Medical Research (HD) Orthopedic and Musculoskeletal system, (USA), Volume XXIII, Issue 1, Version 1.0, 2023, p.16-20.
21. Насирли Дж.А. Оптимизация хирургического доступа при эндопротезировании тазобедренного сустава. Клиническая

- медицина, научно-практический журнал. 2023; Том 101(4-5): с.208-215.
22. Nəsirli C.Ə., Rzayev R. Displaziya nəticəsində yaranmış koksartrozlu xəstələrin cərrahi müalicəsinə müasir yanaşma / Azərbaycan Travmotoloq və ortopedlərin I qurultayının materialları, Elmi-praktik jurnal, xüsusi buraxılış, 01 yanvar-iyun 2014, s.140-141.
23. Nəsirli C.Ə. Displastik koksartrozlarda bud-çanaq oynağının endoprotezləşməsi / Azərbaycan Travmotoloq və ortopedlərin II qurultayının və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Elmi-Tədqiqat travmotologiya və ortopediya institutunun 70 illiyinə həsr edilmiş elmi-praktik konfransın materialları, Elmi-praktik jurnal, xüsusi buraxılış, 02 iyul və dekabr 2016, s.81-82.
24. Nəsirli C.Ə., Poluxov R.Ş., Xəlilov N.C. Displaziya nəticəsində yaranmış koksartrozlu xəstələrin cərrahi müalicəsinə müasir yanaşma / Tibbin görən gözü. Şüa diaq.aktual problemlərinə həsr olunmuş elmi-praktik konfransın materialları, Bakı, 30-31 mart 2019, səh.136-137.
25. Nəsirli C.Ə., Hətəmzadə R.Z. Displastik koksartrozlarda sirkə kasasının “Blok Qreft” vasitəsilə rekonstruksiyası / Ə.e.x. prof.T.Ə.Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Təbabətin aktual problemləri 2021” mövzusunda beynəlxalq elmi-praktik konqresin materialları, Bakı, 2021, səh.80.
26. Насирли Дж.А. Клинико-функциональная оценка пациентов с коксартрозом / Наука россии цели и задачи. Научный центр Ljournal, сборник по результатам XXX международной научно-практической конференции, Екатеринбург, 2022, стр. 10-13.
27. Насирли Дж.А. Распространность и структурная характеристика коксартроза / Научные тенденции в эпоху стремительного развития технологий, сборник научных трудов по результатам I научно-практической конференции, 2022, Самара, стр. 8-10.
28. Nasirli J.A. On the issue of life quality in patients with coxarthrosis / Актуальные вопросы образования и науки,

Вестник научных конференций, Тамбов, часть 1, 31 января 2022, стр.7-8.

29. Nəsirli C.Ə., Məmmədov B.M., İsmayılov E.S., Xəlilov N.C. Sirkə kasası sıniqları zamanı total bud- çanaq artroplatisası /Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Təbabətin aktual problemləri” Beynəlxalq elmi-praktiki konqres, 2023, səh. 81.
30. Nəsirli C.Ə., Məmmədov B.M., İsmayılov E.S., Xəlilov N.C., Əbdilov N.İ. Displastik qalça artroplastikası zamanı ətraflar arasındaki uzunluq fərqiinin kompensasiyası / Tibb elmlər doktoru, əməkdar elm xadimi, şöhrət ordenli professor Bəybala Xudkar oğlu Abbasovun 100 illik yubileyinə həsr olunmuş elmi-praktik konfransın materialları, Bakı, 2023, s.130-131
31. Nasirli J.A., Matiyev I.I., Isgenderzade E. Factors Affecting the development of post-traumatic arthrosis after operative orthopedic treatment of fractures of the posterior wall of the acetabulum / CƏRRAHİYYƏ surgery, Böyük alim, qayğıkeş müəllim, mahir cərrah, professor Bəhram Məmmədrəsəl oğlu Aşurovun 80 illiyinə həsr olmuş Elmi-Praktik Konfransın Materialları, 2023, № 3, p.191.
32. Nasirli J.A. Different risk factors and application of minimally invasive surgical methods in patients with coxarthrosis undergoing endoprosthesis / Сборник статей по материалам LXXXIII международной научно-практической конференции, современная медицина: новые подходы и актуальные исследования, Москва, 2024, Апрель №4(76), p.85-89.
33. Nasirli J.A., Nasibova E.M. The Use of Dexmedetomidine for Pain Relief after Endoprosthetic Surgery in Patients with Various Types of Coxarthrosis / 52nd International Conference on Biomedical and Cancer Research, ScitTech Biomed-Cancer 2024, Venue: Hirosaki University Tokyo Office, Tokyo, Japan, 22-23 July, 2024, 8:SI, Volume 8, Special Issue 1, p.19.

## **İXTİSARLARIN SİYAHISI**

İL2- interleykin 2  
İL6- interleykin 6  
CRP- reaktiv zülal  
İgA- immunoqlobulin A  
EÇS- eritrositlərin çökmə sürəti  
VAS- vizual analoq şkalası  
DAS-28 – oynaq xəstəliklərinin aktivlik indeksi  
ZOM- zülalların oksidləşmə modifikasiyaları  
MDA- malondialdehid  
TNF $\alpha$ - tumor nekroz faktoru  
WOMAC- Western Ontario and McMaster University Osteoarthritis index  
BKİ- bədən kütlə indeksi  
ERAS- enhanced recovery after surgery  
İCF- Beynəlxalq təsnifat, əllilik və sağlamlıq  
PF- fiziki funksionallıq  
RP- rol fəaliyyəti  
BP- bədən ağrısı  
GH- sağlamlığın ümumi vəziyyəti  
VT- vitallıq  
SF- sosial funksionallıq  
RE- emosional vəziyyət  
MH- psixi sağlamlığın özünün qiymətləndirilməsi  
XOS- xəstə oynaqları sayı  
ŞOS- şişmiş oynaqların sayı





Dissertasiyanın müdafiəsi «\_\_\_\_\_» 2024-ci il tarixində saat «\_\_\_\_\_»-də ED 2.06 Dissertasiya şurasının iclasında keçiriləcək.

Ünvan: AZ 1022, Bakı şəh., Ə.Qasımzadə küç.14, (akt zalı)

Dissertasiya ilə Azərbaycan Tibb Universitetinin kitabxanasında tanış olmaq mümkündür.

Dissertasiya və avtoreferatın elektron versiyaları Azərbaycan Tibb Universitetinin rəsmi internet saytında yerləşdirilmişdir ([wwwamu.edu.az](http://wwwamu.edu.az)).

Avtoreferat «\_\_\_\_\_» 2024-ci il tarixində zəruri ünvanlara göndərilmişdir.

Çapa imzalanıb: 02.09.2024

Kağızın formatı: 60 x 84 1/16

Həcm: 79.108 işarə

Tiraj: 100